




Milli maraqlar naminə



Azərbaycan verdiyi sözə, imzaladığı sənədlərə hər zaman sadıqdır

Azərbaycan-Rusiya əlaqələri qədim tarixə malikdir.

- Rusiya geniş imkanlara, zəngin təbii ehtiyatlara sahib olan fəvqəlkəddir.
- Rusiya Azərbaycanın ən böyük qonşusu, ənənəvi tərəfdaşdır.
- Rusiya həm də ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və digər məhsullar üçün əlverişli bazarıdır.

Hazırda Rusiyada milyondan çox azərbaycanlı yaşayır və işləyir.

Hələ qədimlərdən Azərbaycanda mütərəqqi ictimai-siyasi fikrin, elmin, mədəniyyətin inkişafında, müxtəlif sahələrdə çalışacaq yüksəkixtisaslı kadr hazırlığında Rusiyanın böyük rolu olmuşdur.

Bütövlükdə bu ikitərəfli əlaqələr hər iki dövlətə fayda gətirir, əməkdaşlığın gücləndirilməsini zəruri edir.

Ölkəmizin 44 günlük Zəfər müharibəsində torpaqlarını erməni işğalından azad etməsi, Rusiya Sülhmə-

ramlı Kontingentinin öz missiyasını yerinə yetirərək Qarabağı tərk etməsi iki ölkə arasında çoxillik münasibətlərin yeni mərhələsinin başlanğıcı sayıla bilər.

Ən düzünü, ən yaxşısını Azərbaycan etmiş, Rusiya ilə əlaqələri yeni dövrün tələblərinə uyğun quraqlıq dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmişdir.

Rusiya Prezidenti cənab Vladimir Putinin Azərbaycana növbəti səfəri iki ölkə arasındakı dostluq və

əməkdaşlıq əlaqələrinin inkişafında yeni mərhələnin başladığından xəbər verir.

Bu səfərin bir özəlliyi də ondadır ki, Rusiya Prezidenti V.Putinin Azərbaycan ilk dövlət səfəridir və xüsusi xarakter daşıyır.

Görüşlər zamanı müxtəlif açıqlamalar verən hər iki dövlət başçısı dövlətlərarası əlaqələrin durumundan və inkişafından razılıqlarını bildirdilər.

→ 4

Azərbaycana şərəfli xidmət nümunəsi

Xalqa xidmət, dövlətə sədaqət missiyası

Ölkəmizdə sosial siyasət sahəsində müşahidə edilən yeni meyillər və istiqamətlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın özünəməxsus xidmətləri danılmazdır. Bu işdə onun həm birinci xanım, həm də Heydər Əliyev Fondunun prezidenti kimi hər kəsə yaxşı bəlli olan fəaliyyəti, insanlara və onların problemlərinə həssas yanaşması xüsusi rol oynayır. On minlərlə insan Mehriban xanıma xeyirxahlıq və şəfqət ünvanı kimi yaşayır və bu mənada onun Birinci vitse-prezident vəzifəsində həmin insanların problemlərinin müdafiəçisi rolunda çıxış etməsi tamamilə töbi sayılmalıdır.

Genişmiqyaslı layihələri ilə diqqəti cəlb edən Mehriban Əliyeva müasir şəraitdə global təşəbbüsləri ilə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin ən yaxın köməkçisi missiyasını uğurla həyata keçirir. Ölkəmizdə baş tutan möhtəşəm beynəlxalq forumların, aktual konfransların, ayrı-ayrı idman növləri sahəsində dünya çempionatlarının təşkil edilməsində Mehriban xanımın məsləhət və tövsiyələri həmişə onların uğur qazanmasını əsas şərtlərdən olmuşdur. 2024-cü ilin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının yüksək



idman şücaəti nümayiş etdirmələri, ölkəmizə ikisi qızıl olmaqla 7 medalla qayıtmaları deyilənlərinin növbəti nümunəsidir.

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti geniş və çoxşaxəli olduğu qədər uğurlu və tədqirəlayıqdır. Tam məsuliyyətlə qeyd oluna bilər ki, insanların hakimiyyətə olan yüksək etimadında, cəmiyyətimizdə müşahidə edilən vətəndaş məmnunluğunun formalaşmasında onun xüsusi payı, xüsusi əməyi, xüsusi xidməti var. Bu, Azərbaycanın hamılıqla etiraf edilən reallığı, dövlətin və iqtidarın uğur formullarının əsas amillərindən biridir.

→ 3

"Mehriban xanım bizə anamızı əvəz edir"



O, ağılkəsəndən hər il ad gününü böyük səbirsizliklə gözləyir. 26 avqusta hələ aylar qalmışdan o günün xoş həyəcanına bürünür, bu barədə rəfiqələri, müəllimləri ilə danışır...

Bilir ki, həmin gün Mehriban xanım ona qəşəng hədiyyələr göndərəcəkdir. Elə ötənlik ad günündə də belə olmuşdu, Mehriban xanım ona çoxlu oyuncaqlar, don, tort... yollamışdı.

Ana nəvəsinə həsrət qalan daha bir uşağın nisgilli ürəyinə sevinc bəxş etmişdi...

Haqqında danışdığımız 13 yaşlı Qəniyə körpə yaşlarından uşağ evinə verildiyi üçün valideyn qayğısının, ana nəvəsinin nə olduğunu bilmədən böyüyüb. Amma deyir ki, Mehriban xanımın bütün uşağ evinin sakinləri kimi ona da göstərdiyi şəxsi diqqəti, qayğı-

sı sayəsində heç zaman özünü kimsəsiz hiss etməyib: "Mehriban xanım bizə anamızı əvəz edir. Onun isti münasibəti, şəfqəti sayəsində biz də atalı-analı uşaqlar kimi ürəkli olururu..."

Sosial Xidmətlər Agentliyinin nəzdində 1 saylı uşağ evi sosial xidmət müəssisəsində söhbətəşdiyimiz Qəniyə deyir ki, Mehriban xanım heç zaman onları unutmur...

Bəli, ictimai, siyasi işlərinin həddindən çox, dövlət idarəçiliyi fəaliyyətinin gərgin olmasına baxmayaraq, Mehriban xanım Əliyevaya uşağ evlərinin sakinlərini yaddan çıxarmır, onlarla bağlı ən kiçik məsələyə də böyük həssaslıqla yanaşır. Hətta öz ad günündə belə bu uşaqlar haqda, onları sevindirmək barədə düşünür...

→ 8

Uğurlu müttəfiqlik tam yeni mərhələdə

Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək



Prezident İlham Əliyev çox gərgin bir dövrdə balanslı qoruyaraq Azərbaycanı Rusiya ətrafında cərəyan edən təhlükəli tendensiyalardan sığortalamağı bacarmışdı. Etiraf etməliyik ki, Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə "qızıl ortan"ı tapmaq çəttir. Qafqazda isə Moskva ilə münasibətlərdə bu "qızıl ortan"ı taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərliyə münasibətlər qura bilən yeganə lider İlham Əliyevdir.

Nəticə etibarilə Prezident İlham Əliyev növbəti on çətin və təhlükəli dövrlərdə ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyub saxlaya bildi, üstəlik, Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergücün müttəfiqi Ermənistanla rəğmənlə, 44 günlük savaşa Azərbaycanın mövqeyinə siyasi dəstək verməsinə nail oldu. Həmçinin bir neçə ay öncə 10 noyabr Bəyənətinə müvafiq olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonuna müvafiq olaraq yerləşmiş Rusiya Federasiyası sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından iləyərək çıxarılmasına nail olundu. Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmədən vaxtından əvvəl bu məsələni kökündən həll etməklə göstərdi ki, Azərbaycan, sözün əsl mənasında, suveren, qüdrətli bir dövlətdir və ölkəmizi digər dövlətlərlə, Prezident İlham Əliyevi isə digər liderlərlə müqayisə etmək olmaz. Azərbaycan Prezidenti qətiyyəti ilə bütün iddialara son qoymaqla bir daha sübut etdi ki, bu ölkə üçün nəyi, necə, nə vaxt etmək lazımdır, hər kəsdən daha yaxşı bilir.

→ 5

Seçkilərə beynəlxalq maraq böyükdür

Respublikamız mühüm siyasi hadisə olan növbədənkonar parlament seçkilərinə hazırlaşır. Sentyabrın 1-də yeddinci çağırış Azərbaycan Milli Məclisinin seçkilər keçiriləcək. Bütün əvvəlki seçkilər kimi növbədənkonar parlament seçkiləri də respublikamızda demokratiyanın növbəti təntənəsi kimi əlamətdar olacaq.

Növbədənkonar seçkilər üzrə indiyə kimi bütün hərəkət və tədbirlər Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi təqvim planı üzrə həyata keçirilib. Seçki dairələri üzrə deputatlığa namizədlərin irəli sürülməsindən başlamış təşviqat işlərinə qədər hər hansı nöqsan qeydə alınmayıb.

Deputatlığa namizədliyi qeydə alınanlar avqustun 9-dan etibarən təşviqatla məşğuldurlar.



Azərbaycanın seçki qanunvericiliyi hər bir namizəd üçün bərabər əsaslarla təşviqat aparmağa imkan verir. Təşviqat dövründə seçkilərlə görüşlər üçün kifayət qədər sayda yerlərin ayrılması bu sahədə problemlərin olmayacağına dəməyə imkan verir.

→ 7

Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarından çoxdur

Azərbaycan dünyada minalardan və partlamış hərbi sursatlardan (PHS) zərər çəkən mühəribənin mirası ilə təqib olunan ölkələr sırasındadır. Bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirkənlənmiş ölkələrdəndir. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya - Kasetli Sursatlar Koalisiyasının (ICBL-CMC) Landmine Monitor Report 2020 layihəsinin məlumatına əsasən, Azərbaycan minalarına sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır.



44 günlük Vətən müharibəsindən sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkənlənib.

→ 12

Paşinyanla revanşistlərin yeni qarşıdurması başlanır

Ermənistanın Nikol Paşinyan hakimiyyətinin siyasətinə qarşı çıxan sabiq iqtidar təmsilçiləri ölkədə yeni qarşıdurma, növbəti xaos yaratmaq istəyirlər. Belə ki, baş nazirin Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamalarından sonra sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revanşist istəyi vəziyyətin daha da qarışacağını göstərir.

Bu fonda "Hraparak" nəşri yazıb ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan aktiv şəkildə siyasətə qayıtmağa hazırlaşır. Qeyd edilir ki, Sarkisyan aktiv şəkildə siyasi təmaslar yaradır: "Bəziləri onun qarşısında siyasi proseslərdə daha da aktivləşəcəyini deyir, bəziləri isə bundan təvəccülənmədiyini, onun daim aktiv olduğunu bildirir. Lakin dünən öldə etdiyimiz məlumata görə, Sarkisyanın Rusiyaya qısamüddətli səfəri olub. O, Moskvada yaşayan bir qrup biznesmen erməni ilə görüşüb. Qarşıdan gələn fəvqəladə siyasi prosesləri və mümkün aktivləşməsi ilə bağlı onların əhvali-ruhiyyəsini yoxlayıb. Sarkisyanın yeni simalar irəli sürəcəyi də gözlənilir".

→ 12



R.M.Məcidovun
2-ci dərəcəli "Vətənə xidmətə görə"
ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Məcidovun oğlu Məcidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2024-cü il

Ukrayna radiosunun efirində Şuşa Media Forumu müzakirə edilib

"Ukrayna radiosu"nun (Ukrayna Milli İctimai Televiziya və Radio Şirkəti) "Yenidənqurma" adlı verilişində II Qlobal Şuşa Media Forumu ətrafı müzakirə olunub. AZƏRTAC xəbər verir ki, Ukrayna-Azərbaycan layihələrinin kuratoru, jurnalist, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marina Qonçaruk Olena Sharpanın aparıcısı olduğu proqramda iştirak edib.



M.Qonçaruk Azərbaycanca keçirilən Şuşa Media Forumundan, Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sualdan və dövlətimizin başçısının cavabından danışdı. O deyib: "Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Ukraynaya 40 milyon dollardan artıq yardım göstərilib və bu, davam etdiriləcək. Ölkəmiz göstərdiyi dəstəyə və humanistliyə, beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə sadıqlığına görə dost Azərbaycan xalqına və Prezident İlham Əliyevə minnətdardır".

Qonçarukun sözlərinə görə, ukrainalı və azərbaycanlı jurnalistlərin əməkdaşlığı, onların feyk və yanlış xəbərlərə qarşı birgə mübarizə aparması çox vacibdir. O əlavə edib: "Hər iki ölkə hərbi təcavüzə əziyyət çəkib, bu səbəbdən həm də işğalçı ölkənin informasiya müharibəsinə və saxta məlumatların yayılmasına qarşı mübarizə aparmağa məcburdur".

Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi əlavə edib: "Azərbaycan ukrainlıların dərdinə şərikdir, çünki təcavüzkar ölkənin hərəkətlərindən əziyyət çəkməyən, ərazilərin itirilməsinin, qaçqınlar probleminin nə demək olduğunu yaxşı bilir. Respublika bizim ölkəyə həm humanitar yardım göstərir, həm də minatəmizləmə sahəsində Ukrayna ilə səmərəli əməkdaşlıq edir. Belə ki, bizə minatəmizləmə məşini verilib. Bundan əlavə, Azərbaycan Ukraynanın enerji sisteminin bərpasına da yardım edib". Politoloq Ukrayna və Azərbaycanın ardıcıl olaraq bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini və bunun ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində qarşılıqlı anlaşma üçün mühüm amil olduğunu vurğulayıb.

Proqram çərçivəsində həmçinin Ukrayna-Azərbaycan münasibətləri, Azərbaycanın COP29-a hazırlığı, qarşında gələn parlament seçkiləri, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin hazırlanması və digər məsələlərə toxunulub.

Azərbaycan hərbiçiləri Qazaxıstanda döyüş təcrübəsini bölüşürlər

Almatıda "Altın kiran - 2024" beynəlxalq taktiki-xüsusi təlimlərin açılışı olub. AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlərdə Azərbaycanından 50-dən çox hərbi qulluqçu iştirak edir. Onlar qazaxıstanlı desantçılarla birlikdə dağlıq ərazidə kəşfiyyat tapşırıqlarını yerinə yetirəcəklər.



Qazaxıstan Hava Desant-Hücum Qoşunlarının və Azərbaycan Respublikası Əlahiddə Ümumqoşun Ordusunun taktiki-xüsusi təlimləri ilk dəfə keçirilib. Azərbaycan hərbiçiləri müasir silahlı münazişlərdə əldə etdikləri real döyüş təcrübəsini bölüşəcəklər.

Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Desant-Hücum Qoşunlarının qərgah rəisi və komandanın birinci müavini, polkovnik Almas İsbəkov hər iki ölkənin hərbi qulluqçuları qarşısında çıxışı zamanı vurğulayıb: "Birgə təlimlər zamanı biz dağlıq səhra ərazilərində kəşfiyyat əməliyyatlarının aparılması, qanunsuz silahlı birləşmələrin xəbərdarlığı və məhv edilməsində döyüş potensialının inkişafı üzrə yüksək nəticələr əldə etmliyik. Məqsədimiz hərbi birliyi gücləndirməkdən ibarətdir".

Azərbaycan Ordusunun şəxsi heyəti bütün lazımi silah və texnika ilə təmin olunub. Təlimlərin rəhbəri, Hava Desant-Hücum Qoşunlarının komandanı, general-mayor Almaz Cüməkeyev planına əsasən, hərbi qulluqçular birləşmiş qoşun birləşmələrinin tərkibində kəşfiyyat tapşırıqlarını yerinə yetirəcəklər.

Açılış mərasimindən dərhal sonra hərbi qulluqçular maşınlarda təlimlərin keçirildiyi əraziyə 300 kilometrlik yürüş ediblər.

Hər iki ölkədən üç yüzdən çox hərbi qulluqçunun iştirak etdiyi "Altın kiran - 2024" beynəlxalq taktiki-xüsusi təlimləri avqustun 20-dən 23-dək Qazaxıstanın Jetsu rayonundakı "Koktal" poliqonunda keçiriləcək.

Ədliyyə naziri Şamaxıda vətəndaşların müraciətlərini dinləyib



Ədliyyə naziri Fərid Əhmədov Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Şamaxı, İsmayılı, Qəbələ, Ağsu və Göyçay rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edib



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətə saxlanılmaq-la onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Avqustun 20-də baş prokuror Kamran Əliyev Xətai Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhərinin Xətai rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 40 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zəmanəti verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığına diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron prokurorluq" informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyini artırılmasına dair tökləfləri dinləyib.

Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib

Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmir-



likləri). BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasət-

xay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunun ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələr də daim genişlənir.

Bu barədə Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyində Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri Mixail İvankovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı əmək və əhəlinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, sözləri ilə iki ölkənin münasibətlərinin daim yüksələn xətlə inkişaf edərək müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb. Əmək, məşğulluq və sosial müdafiə sahələrində də uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edilib.

Görüşdə Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası, MDB dövlətlərinin Əmək, miqrasiya və əhəlinin sosial müdafiəsi üzrə Məşvərət Şurası çərçivəsində də fəal əməkdaşlığın həyata keçirildiyi bildirilib. Son illərdə iki ölkənin aidiyyəti qurumları arasında əmək, məşğulluq və əhəlinin sosial



müdafiəsi, habelə pensiya təminatı sahəsində əməkdaşlığa dair imzalanmış sazişlərin önəmi, əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulanıb. Azərbaycanda son illər aparılan sosial islahatlar, DOST konsepsiyası, əmək və məşğulluq, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təşkili, sosial müdafiə sahələrində innovativ holların geniş tətbiqi istiqamətində əldə olunan uğurlar barədə məlumat verilib.

M.İvankov ölkəsi ilə Azərbaycanın ikitərəfli münasibətlərinin davamlı inkişafından məmnunluğunu bildirib. O, sosial islahatlar prosesində daim genişlənən əməkdaşlığın, təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs edib. Görüşdə əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzi barədə məlumatlandırılıb

Ölkəmizdə səfərdə olan Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri Mixail İvankovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində 5 saylı Bakı DOST Mərkəzində olub.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a verilən məlumata görə, onlar mərkəzdə əhəliyə göstərilən xidmətlərlə tanış olublar. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinin üzvlərinə DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri barədə məlumat verib.

Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli fərmanı ilə DOST Agentliyi və artıq 7 DOST Mərkəzinin, Zəngilanın Ağalı kən-



dində "Smart DOST" xidmət məntəqəsinin, Şuşada Qarabağ Regional DOST Mərkəzinin filialının açıldığını bildirilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb. Ötən dövrdə DOST mərkəzlərində 2,8 milyondan çox vətəndaşa xidmət göstərildiyi, həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,2 faiz olduğunu qeyd edilib.

Nümayəndə heyəti ilə görüşdə DOST konsepsiyası, sosial sahədə rəqəmsallaşdırma proqramının uğurları, əmək və məşğulluq sahələrində aparılan islahatlar və innovativ yeniliklər barədə təqdimatlar edilib.

Azərbaycan ilə Belarus arasında səhiyyə sahəsində əməkdaşlığın səviyyəsi məmnunluq doğurub

Azərbaycan Səhiyyə Nazirliyində Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhiyyə naziri Teymur Musayev son illərdə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini vurğulayıb. Nazir həmçinin səhiyyə sahəsində Azərbaycan-Belarus səmərəli əməkdaşlığının səviyyəsinə də mənəunluğunu ifadə edib. Tibbin onkologiyası, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və digər sahələrdə çalışan mütəxəssis və həkimlərin mütəmadi olaraq təcrübə mübadiləsinin, ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlərin təşkil olunmasını söyləyən T.Musayev deyib: "Sevindirici haldır ki, bu illər ərzində iki ölkənin tibb mütəxəssisləri arasında növbəti möhkəm işgüzar əlaqə-



lər, həmçinin dostluq münasibətləri təşəkkül tapıb".

Ölkələrimiz arasında əcazətliq əməkdaşlığın sürətləndiyini vurğulayan nazir əcazətliq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu qeyd edərək bildirdi: "Əcazətliq sənayesi gələcəyin iqtisadiyyatının əsas sahələrindən biridir, çünki yüksəkkeyfiyyətli tibb və millətin sağlamlığı hər bir ölkənin uğurlu so-

lən hazırlanmasına kömək göstərilməsinin məqsəduyğun olduğunu diqqətə çatdırıb. Belarusda ürək cərrahiyyəsi, transplantologiya, hematologiya, immunologiya, uşaq onkologiyası və tibbin digər sahələrində ciddi nailiyyətlərin əldə edildiyini vurğulayan nazir müavini Azərbaycan Səhiyyə Nazirliyi, eləcə də onun tabeliyindəki elmi-tədqiqat institut və mərkəzləri ilə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu bildirdi.

Söhbət zamanı tərəflər əcazətliq sənayesində gələcək əməkdaşlığın perspektivləri, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılması təbiiq üzrə əməkdaşlığın qurulması və qarşılıqlı maraqlı digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Belarusun ölkəmizdəki fəvqəqlədə və səlahiyyətli səfiri Andrey Ravkov da iştirak edib.

Heydər Əliyev adına NEZ-in mərkəzi laboratoriyası beynəlxalq akkreditasiyadan keçib

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) laboratoriyası EN 590 sı- nax parametrlərinə uyğun olaraq Avro-5 dizel məhsulu üzrə beynəlxalq ISO/IEC 17025 akkreditasiyasını əldə edib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Türkiyə Akkreditasiya Mərkəzinin (TÜRKAK) həyata keçirdiyi akkreditasiya auditindən sonra avqustun 20-də qurumun rəhbəri Banu Müderrisoğlu müvafiq sertifikatları "SOCAR Downstream Management" MMC şirkətinin baş direktoru Emil Alxaslı və şirkətin laboratoriyalar üzrə direktoru Volkan Şenola təqdim edib.

Akkreditasiyanın əsas üstünlüyü NEZ laboratoriyasının sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır. Beynəlxalq Laboratoriya Akkreditasiyası Qurumu (ILAC) tərəfindən beynəlxalq akkreditasiyanın əldə edilməsi ixrac bazarlarına daha asan çıxış imkanı yaradır və etibarlı məhsul keyfiyyətini təmin edir.

ISO/IEC 17025 akkreditasiyası beynəlxalq standartlara uyğunluğunu və texniki səriştəliliyini ən etibarlı göstəricisi olmaqla yanaşı, tərəfsizlik və məxfilik aspektlərini də ehtiva edir.

Hazırda zavodun laboratoriyasının Azərbaycan Akkreditasiyası Mərkəzində (AZAK) akkreditasiyasının tamamlanması üzrə işlər həyata keçirilir.

Azərbaycana şərəfli xidmət nümunəsi

Xalqa xidmət, dövlətə sədaqət missiyası



İnsanın həyatının ali təbəssümü onun dövlətinə sədaqətində və mənsub olduğu xalqa təmənnəsiz xidmətində ifadə olunur. Azərbaycanın müasir tarixi, əldə etdiyi möhtəşəm nailiyyətlər və qələbələr müstəqil dövlətimizə misilsiz xidmət nümunələri olan Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrikliyinin və fədakarlığının yaratdığı milli sərəfərimizdir. Bu sərəfətləri və tarixi anları Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hamılıqla təqdim olunan çoxşaxəli fəaliyyətlərindən ayrılıqda təsvir etmək mümkün deyil. Bütün varlığı ilə müstəqil Azərbaycana bağlı olan, var gücü ilə xalqa təmənnəsiz xidmət göstərən Mehriban xanım Əliyeva ölkəmizin çiçəklənməsinə, müasirləşməsinə, mədəni dəyərlərimizin inkişafına əvəzsiz töhfələri ilə milyonların qəlbində özünə dərin hörmət və ehtiram qazanıb, sözün həqiqi mənasında dövlətçiliyə misilsiz sədaqət simvoluna çevrilib.

Birinci xanım: insana sevgi və xeyirxahlıq nümunəsi

Birinci olmaq həmişə böyük məsuliyyətdir. Lakin etiraf etmək yerinə düşər ki, Mehriban Əliyeva üçün birincilik təkcə 2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar ölkəmizin birinci xanımı statusuna yüksəlməsinə ifadə olunmur. Müasir və demokratik ölkələrin əksəriyyətində böyük ictimai mənə daşıyan birinci xanım statusunun ölkəmizdə formalaşması və özünü təmsil edən hökümətə və özünü təmsil edən hökümətə ifadə olunur. Müasir və demokratik ölkələrin əksəriyyətində böyük ictimai mənə daşıyan birinci xanım statusunun ölkəmizdə formalaşması və özünü təmsil edən hökümətə və özünü təmsil edən hökümətə ifadə olunur.

Mehriban Əliyevanın həm ölkəmizdə birinci xanım institutunun ən gözəl nümunəsi yaratmağa, həm də birinci xanım rolunu ən uğurlu, insanlara ən faydalı şəkildə icra etməyə nail olduğunu sübut etməyə heç bir ehtiyac yoxdur. Azərbaycan xalqı ölkəmiz üçün yeni olan bu institutla məhz onun təqdimatında tanış oldu, qəbul etdi və etimad göstərdi. İndi Azərbaycanın ictimai həyatında birinci xanım statusu nəinki özünü dərin-dərin təsdiq edib, həm də sevindirici haldır ki, Mehriban Əliyevanın birinci xanım nümunəsi bu təsisatın monasımın və dəyərini əhəmiyyətli dərəcədə yüksəltməsi ilə səciyyələnməkdədir. Gənc dövlətimizin bir çox sahələrdə nümunə missiyası məhz birinci xanım Mehriban Əliyevanın sayəsində daha da zənginləşib, bir sıra yeni çağırışları qazanmaq imkanı əldə edib.

Birinci xanım Mehriban Əliyevanın missiyasının əsas qayəsi insanlara qağışı göstərmək, onların ehtiyaclarının ödənilməsinə çalışmaq, hər kəsə dəstək olmaqdan ibarətdir. Xeyirxahlıq, cəmiyyətdə xeyriyyəçilik ənənələrinin möhkəmləndirilməsi sosial bərabərlik və sosial həmrəylik ideyalarının başlıca dəyərləridir. Gənc Azərbaycan dövlətində bu dəyərlərin dərin kök atması və ictimai həmrəylik kimi qararlaşması birinci xanımın müstəsna xidmətlərindən biri sayılmaqdadır.

Hər tərəfli qağışı ilə əhatə olunan insanların sosial problemlərinin həll edilməsi və bunlarla bərabər cəmiyyətdə ictimai məmnunluq indeksinin yüksəlməsi onun xeyirxahlıq və sosial əməkdaşlıq missiyasının böyük uğuru adlandırılmalıdır.

Mehriban xanım Əliyevanın qağışı və xeyirxahlıq missiyasının xüsusi mənə kəsb edən digər hədəfi ölkədə ictimai etimadın və dialoq mühitinin möhkəmləndirilməsidir. Birinci xanım institutunun mühüm vəzifəsi, bir qayda olaraq, özünü ifadəsinin hakimiyyətə xalq, Prezidentə əhali arasında etibarlı körpü rolunu oynamaqda tapır. Mehriban Əliyevanın bütün fəaliyyəti, insanlarla ünsiyyəti, ehtiyacı olanlara qağışı, uşaqlara hədsiz məhəbbəti və həssas münasibəti ictimai etimadın ən gözəl nümunəsi kimi qəbul edilir və qiymətləndirilir. Birinci xanımın şəfqət və xeyirxahlıq dolu fəaliyyəti dövlətin sosial qağışının məzmunu və miqyasını əhəmiyyətli dərəcədə zənginləşdirir və genişləndirir, onun əlçatanlıq indeksini xeyli yüksəldir.

İqtidarın siyasi xəttini səciyyələndirən ən vacib indikatorlar sırasında onun fəaliyyətinin ictimai rəyde yaratdığı məmnunluq indeksi xüsusi yer tutur. Cəmiyyətimizə xas olan iqtidar-xalq birliyi formulunun mövucduluğu hökumətin fəaliyyətindən məmnunluq indeksinin yüksəkliyindən xəbər verir. Prezident İlham Əliyev iqtidarına xas olan sözügedən birliyin formalaşmasında Mehriban Əliyevanın xidmətlərinin ayrıca yer tutması diqqətdən yayınmır. "Mən bütün Azərbaycan xalqının prezidentiyəm" deyən və bunu öz fəaliyyəti ilə doğruldan İlham Əliyevə dərin-dərin inanan cəmiyyətimiz birinci xanım Mehriban Əliyevanın xalqa ləyaqətlə və sevgi ilə xidmət göstərmək haqqını da qəbul edir və bu haqqa böyük ehtiramla yanaşır.

Birinci xanım institutu təkcə sosial qağışı və xeyirxahlıq missiyası ilə məhdudlaşmır. Cəmiyyətdə ictimai mənə və əhəmiyyət kəsb edən heç bir problem əslində Mehriban Əliyevanın diqqətindən kənarında deyil. Ölkəmizin müasirləşməsi, milli-mənəvi dəyərlərin inkişafı, Azərbaycanın dünyada təbliği, Bakıda beynəlxalq əhəmiyyət daşıyan çoxsaylı mədəni-kültüvi tədbirlərin keçirilməsi, həyatımızın keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə toxunan vərən bir sıra layihə və təşəbbüslər xeyli dərəcədə Mehriban Əliyevanın yaxından iştirakı sayəsində reallaşır.

Azərbaycanın birinci xanımı bir çoxlarından ötrü qağışı və xeyirxahlıq ünvanı, digərlərindən ötrü isə ilham və fədakarlıq mənbəyidir. Onun qağışından fayda görən minlərlə, on minlərlə insanla yanaşı, birinci xanımın fədakarlığından, dövlətə sədaqətindən və xalqa xidmət nümunəsindən ilham alaraq uğur yolunu tapmış, cəmiyyətimizə böyük töhfə verən yüzlərlə, minlərlə vətənpərvərlərimiz də var. Həm birincilər, həm də ikincilər həyatda qazandıqları ən əhəmiyyətli dəstəyə və motivasiyaya görə Mehriban xanım Əliyevaya minnətdar olduqlarını heç zaman unutmur və qəti əminəm ki, unutmayacaqlar.

Heydər Əliyev Fondunun prezidenti: möhtəşəm layihələr və təşəbbüslər

Mehriban xanımın təşəbbüsü ilə işıq üzünə gələn və Azərbaycanın həyatında dərin iz buraxan layihələrin bir çoxu Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Nəinki ölkəmizdə, hətta regionda ən möhtəşəm ictimai təşkilat kimi qəbul edilən bu fond Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği ilə yanaşı, cəmiyyətin mədəni həyatında əhəmiyyətli rol oynayan çoxsaylı təşəbbüsləri sayəsində məşhurluq qazanıb.

Mehriban Əliyevanın Heydər Əliyev Fonduna rəhbərlik etməsi hər şeydən əvvəl onun xalqımızın Ümummilli Liderinin zəngin siyasi irsində dərin bağlılığını ifadəsi olaraq qəbul edilir və dəyərləndirilir. Fondun bu dahi insanın ideyalarının xüsusi gənc nəsillər arasında təbliğinə böyük diqqət ayırması deyilənlərin təsdiqidir. O da nəzərdən qaçırılmır ki, müasir sərəfətdə Heydər Əliyev ideyalarının yaradıcı təbliği yeni yanaşma üsulları tələb edir. Dahi şəxsiyyətin adı daşıyan fond tərəfindən cəmiyyətin həyatında mühüm rol oynayan, insanların problemlərinin həllinə kömək məqsədi güdən layihələrin həyata keçirilməsi məhz belə yanaşma üsulluna gözəl nümunədir.

Sosial problemlər, mədəni və milli-mənəvi dəyərlər bütün dövrlərdə insanları düşündürən, cəmiyyətin əhvali-ruhiyyəsinə birbaşa təsir göstərən amillər sırasında ən yerlərdə dayanıb. Təsədüfi deyilirdi ki, Heydər Əliyev Fondu yarandıqı gündən sözügedən problemləri öz fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir. Əgər belə demək mümkündürsə, sosial qağışı və milli-mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyev Fondunun vizit kartı rolunu oynamışdır və bu gün də oynamaqdadır. Heydər Əliyev adını daşıyan fondun fəaliyyətinin əsas qayəsini və istiqamətini bundan daha dəqiq tələblərə cavab verən səviyyəyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mehriban Əliyevanın təsis edilən Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi idarəçilik sahəsində islahatların uğur formullunun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu təyinatın cəmiyyətin öksər təbəqələrinin tərəfindən rəğbətə qarşılanmasının bir səbəbi Mehriban Əliyevaya böyük etimadın da özünə işıq saçır. Burada cəmiyyətin həssas sosial problemlərinin həllinin diqqət önünə çəkilməsi ilə yanaşı, yeniləşmə, müasirləşmə xətti də aydın müşahidə edilir.

2003-cü ilin prezident seçkilərindən İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra qısa müddətdə Azərbaycanda yüzlərlə yeni məktəbin inşa edilməsi və ya əsaslı surətdə təmir olunması nəticəsində ölkədə təhsil infrastrukturunun köklü surətdə yeniləşməsinə Heydər Əliyev Fondunun və onun prezid-

entinin xidmətləri ayrıca qeyd olunmağa layiqdir. İnanıram ki, rahat, müasir işıqlı məktəblərdə təhsil alan şagirdlər və onların valideynləri Mehriban Əliyevanın sözügedən təşəbbüsünü unutmur və heç zaman unutmayacaqlar. İndi Azərbaycanda məktəb tikintisi dövlətin sosial siyasətinin ən prioritet istiqamətlərindən sayılır və bunun da minnətdarlıq ünvanı, heç şübhəsiz, ilk növbədə Mehriban xanım Əliyevadır.

Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi 20 il onun prezidentinin təşəbbüsü ilə ölkəmizin həyatında böyük rol oynayan onlarla möhtəşəm layihənin uğurla həyata keçirilməsi ilə yadda qalmışdır. Təhsilin inkişafına dəstəklə yanaşı, mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunmasına diqqət, kəməyə və yardıma ehtiyacı olan ailələrə qağışı, müalicəyə ehtiyacı olan insanların, ilk növbədə uşaqların himayə edilməsi, ətraf mühitin və yaşlıların qorunması, təmiz məhəllə layihələrinin, əslində isə ictimai həmrəyliklərinin başlanması və sair faydalı işlərə həsr edilmiş təşəbbüslər Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti kimi çoxşaxəli fəaliyyətinin kiçik bir hissəsidir.

Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində tarixi Zəfər və Qarabağın azad edilməsi Heydər Əliyev Fondunun quruculuq və abadlıq sahəsində fəaliyyətinin yeni konsepsiyasını şərtləndirmiş, miqyasını və intensivliyini əhəmiyyətli dərəcədə artırmışdır. Azad Qarabağın bərpa edilməsində Mehriban xanımın və onun rəhbərlik etdiyi fondun onlarla layihəsi uğurla həyata keçirilib, ölkəmizdə geniş vüsət almış abadlıq işlərinə əvəz olunmaz töhfə verir.

Mehriban xanım Əliyevanın uğurla həyata keçirdiyi möhtəşəm tarixi missiyasının ən əlamətdar və vacib istiqamətlərindən biri Azərbaycanın bütün dünyada tanınması, onun global ictimai maraq kəsb edən problemlərə ictimai maraq kəsb edən problemlərə əməkdaşlıq diskussiyaların təşkili, dünyanın tanınmış mədəniyyət xadimlərinin yaradıcı sərgilərinin keçirilməsi, rəngarəng beynəlxalq görüşlərə evsahibliyi edilməsi Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin həm ölkəmizin uğurlu təbliğinə əvəzsiz xidmətindən, həm də bütün dünyada tanınan və hörmət bəslənən ictimai-mədəni mərkəzə çevrilməsindən xəbər verir.

Mehriban xanım Əliyevanın müasirləşmə, gücü durmadan artan, qalib və firavan Azərbaycanın global miqyasda uğurlu təbliğatını böyük ləyaqətlə həyata keçirməsi nəinki xalqımız tərəfindən, eləcə də bütün dünyada diqqətlə izlənilir, təqdir olunur və yüksək qiymətləndirilir. Bu onun böyük vətəndaş mövqeyinin ifadəsi, tarixi missiyası, vətən qarşısında əvəzsiz xidmətidir.

Birinci vitse-prezident: İlham Əliyevin ən yaxın köməkçisi

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yüksək dinamik inkişafı həyatın bütün sahələrində sistemli islahatlarla müşayiət olunmaqdadır. Həmin islahatların tərkib hissəsi kimi, 2017-ci ildə konstitusiyaya dəyişikliklər nəticəsində yaradılan vitse-prezidentlik institutu ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi və müasir tələblərə cavab verən səviyyəyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mehriban Əliyevanın təsis edilən Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi idarəçilik sahəsində islahatların uğur formullunun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu təyinatın cəmiyyətin öksər təbəqələrinin tərəfindən rəğbətə qarşılanmasının bir səbəbi Mehriban Əliyevaya böyük etimadın da özünə işıq saçır. Burada cəmiyyətin həssas sosial problemlərinin həllinin diqqət önünə çəkilməsi ilə yanaşı, yeniləşmə, müasirləşmə xətti də aydın müşahidə edilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yüksək dinamik inkişafı həyatın bütün sahələrində sistemli islahatlarla müşayiət olunmaqdadır. Həmin islahatların tərkib hissəsi kimi, 2017-ci ildə konstitusiyaya dəyişikliklər nəticəsində yaradılan vitse-prezidentlik institutu ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi və müasir tələblərə cavab verən səviyyəyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi sosial məsələlərə həssas yanaşması, fəaliyyətinin böyük hissəsini bu sahəyə yönəltməsi Prezidentin müəyyənləşdirdiyi sosial siyasətin daha uğurla, ünvanlı şəkildə reallaşmasına ən əlverişli imkanlar yaratmaq baxımından diqqəti cəlb edir. 2018-2020-ci illər ölkəmizin həyatında mühüm əlamətdar sosial layihələrə yadda qalmışdır. Əmək haqlarının, pensiyaların, ayrı-ayrı təbəqələr və aztəminatlı ailələrə verilən müavinət və güzəştlərin ciddi şəkildə artırılması sosial rifah sahəsində yeni keyfiyyət mərhələsinə keçildiyini əyani şəkildə sübuta yetirir.

Ölkəmizdə sosial siyasət sahəsində müşahidə edilən yeni meyllər və istiqamətlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın özünəməxsus xidmətləri danılmazdır. Bu işdə onun həm birinci xanım, həm də Heydər Əliyev Fondunun prezidenti kimi hər kəsə yaxşı bəlli olan fəaliyyəti, insanlarla və onların problemlərinə həssas yanaşması xüsusi rol oynayır. On minlərlə insan Mehriban xanımın xeyirxahlıq və şəfqət ünvanı kimi yanaşır və bu mənada onun Birinci vitse-prezident vəzifəsində həmin insanların problemlərini müdafiəçisi rolunda çıxış etməsi tamamilə təbii sayılmalıdır.

Genişmiqyaslı layihələri ilə diqqəti cəlb edən Mehriban Əliyeva müasir sərəfətdə global təşəbbüsləri ilə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin ən yaxın köməkçisi missiyasını uğurla həyata keçirir. Ölkəmizdə baş tutan möhtəşəm beynəlxalq forumların, aktual konfransların, ayrı-ayrı idman növləri sahəsində dünya çempionatlarının təşkil edilməsində Mehriban xanımın məsləhət və tövsiyələri həmişə onların uğur qazanmasının əsas şərtlərindən olmuşdur. 2024-cü ilin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıların yüksək idman şücaəti nümayiş etdirmələri, ölkəmizə ikisi qızıl olmaqla 7 medalla qayıtmaları deyilənlərin növbəti nümunəsidir.

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti geniş və çoxşaxəli olduğuna qədər uğurlu və təqdirəlayiqdir. Tam məsuliyyətlə qeyd oluna bilər ki, insanların hakimiyyətə olan yüksək etimadında, cəmiyyətimizdə müşahidə edilən vətəndaş məmnunluğunun formalaşmasında onun xüsusi payı, xüsusi əməyi, xüsusi xidməti var. Bu, Azərbaycanın hamılıqla etiraf edilən reallığı, dövlətin və iqtidarın uğur formullarının əsas amillərindən biridir.

Azərbaycan mədəniyyətinin qağışkeş hamisi

Mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərə qağışı hər bir cəmiyyətin kamilliyinin vacib göstəriciləri sırasında. Xalqın milli kimliyi, tarixi irsi və başlıca idealları özünü ən bariz ifadəsinə onun mədəni dəyərləri sistemində tapır. Mədəniyyət, eyni zamanda cəmiyyətin iqtisadi yüksəlişinin etibarlı fundamenti və motivasiyası rolunda çıxış edir.

Mədəniyyətin tarixi rolu və başlıca missiyalarından biri milli birliyin və həmrəyliyin formalaşması, nəsillərarası varisiyin təmin edilməsi, gənc nəslin xalqın milli-mənəvi dəyərləri zəminində vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il fevral ayında növbədənkonar prezident seçkilərindən sonra andiçmə mərasimində ölkənin qarşısında duran prioritet məsələlər arasında milli-mənəvi və vətənpərvərlik tərbiyəsini xüsusi vurğulaması strateji əhəmiyyət kəsb edən vəzifə kimi nəzərdən keçirilməlidir. İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsində müstəqillik dövrünün nəslilə gələnlərin böyük qəhrəmanlıq payına malik olması ki-

fayətdir ki, mədəni dəyərlərin, sağlam milli-mənəvi sərəfətlərin və tərbiyənin ölkənin tələyində əvəz edilməz rolu aydın şəkildə dərk edilsin. Məhz buna görə Prezident İlham Əliyev vətənpərvərlik tərbiyəsini dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi səciyyələndirir.

Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərimizə dərin hörmət və qağışı ilə əhatə olunmuş münasibətinin əsl mahiyyəti və səbəblərini yuxarıda qeyd olunan fikirlər aydın şəkildə ifadə edir. Bu baxımdan bugünkü Azərbaycan realqlarının əldə edilməsində mədəni amilin, milli-mənəvi dəyərlərimizin yeni realqlar şəraitində inkişaf etdirilməsində Birinci vitse-prezidentin müstəsna xidmətləri təkzibedilməz tarixi faktır.

Artıq neçə illərdir ki, insanlar ölkəmizin birinci xanımının təşəbbüsü ilə mədəniyyətin ayrı-ayrı sahələrində müstəsna uğurlu həyata keçirilən onlarla layihənin şahididirlər. Qarabağın azad edilməsindən sonra Şuşada təşkil edilən "Xarribülbi" festivalının, Vaqif Poesiya Günlərinin Ali Baş Komandan İlham Əliyevin və Qəhrəman Azərbaycan Ordusunun Zəfər salnaməsinin tarixi əhəmiyyətinin, emosional təsirinin və beynəlxalq təbliğatının daha da güclənməsində əvəzsiz rolu ayrıca vurğulanmağa layiqdir. Tarixi ədalətin bərpasının, xeyirin şər üzərində qələbəsinin, Azərbaycan dövlətinin qüdrətinin sözügedən mədəni hadisələrdən daha möhtəşəm, daha emosional və daha qətiyyətlili təntənəsini təsvir etmək mümkün deyil. Eyni sözlər işğaldan azad olunan torpaqlarda erməni təcavüzkarları tərəfindən dağıdılmış məscidlərin, tarixi mədəni obyektlərin və miqyadda ocaqların bərpa edilməsi haqqında da deyilə bilər. Məhz Mehriban xanımın qağışı və fədakarlığı sayəsində Qarabağa nəinki həyat, həm də həmin yerlərdə xas olan saf və qədim mədəniyyət, sağlam mədəni ruh qağır.

Azərbaycanın bütün dünyada təbliğində, onun özünə layiq imkanın formalaşmasında mədəniyyət amilindən istifadə edilməsi Mehriban xanımın uğurlu və ölkəmiz üçün ən faydalı şəkildə istifadə etdiyi inəz üsuldur. Ölkəmizin müasir dünyanı cəlb edən çox müxtəlif mədəni tədbirlərin mərkəzinə çevrilməsi, planetin ən möhtəşəm məhni müsabiqələrindən olan "Eurovision"da qalib gəlməsi və 2012-ci ildə müsabiqənin final mərhələsinin keçirilməsi hüququnun Bakıya verilməsi, onlarla digər əzəmətli layihələr gənc dövlətimizin, onun tarixinin, mədəniyyətinin və real həyatının bütün dünyaya ən gözəl şəkildə çatdırılmasına əvəz olunmaz töhfələr vermişdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixi inkişaf, uğur və qələbələr yolu ilə inamla irəliləməkdədir. Dünya möhtəşəm iqtisadi yüksəliş, inanılmaz müasirləşmə, 30 il erməni işğalında qalan Qarabağın azad edilməsindən təccüssümü-nü tapan əzəmətli Zəfər möcüzələri təqdim edən ölkəmiz indi COP29-a hazırlıq çərçivəsində beşəriyyətin başlıca probleminə çevrilmiş iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa töhfə verməyə hazırlaşır. Başladığı bütün təşəbbüs və layihələri ən yüksək səviyyədə icra etmək bacarığını dəfələrlə nümayiş etdirmiş dövlətimizin dünyanın ən kütləvi toplantısını da yüksək peşakarlıqla təşkil edəcəyinə heç kəsə şübhə yoxdur.

Müasir Azərbaycanın tarixi qələbələrində birinci xanım Mehriban Əliyeva daim Prezidentin yanında olub, onun gücünə güc verib, onu yeni zəfərlərə ruhlandırıb. Bütün bunlar Mehriban xanımın hom təleyi, həm missiyası, həm də əvəzsiz xidmətləridir.

Ən mənalı əməli-dövlətə xidmət etmək imkanı, ən böyük qazanmaqdır. Tale Mehriban Əliyevaya bunların hər ikisini nasib edib. Azərbaycan namına, gələcəyimiz namına müstəsna xidmətlərinə görə milyonlarla insan ona dərin minnətdarlığın ifadə edir, yeni-yeni nailiyyətlər arzulayır.

ƏLİ ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyası
Sədrinin müavini

Azərbaycanın xarici siyasətinin uğurları



"Ermənistanın Qərbə üz tutması fonunda Azərbaycanla münasibətlərin inkişafı Rusiya üçün sərfəlidir"

Rusiya siyasətçiləri və ekspertləri Vladimir Putinin Azərbaycana səfərini geniş müzakirə edirlər

Rusiya siyasətçiləri və ekspertləri RF Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini geniş müzakirə edirlər. Onlar yerli mətbuatda dərc olunan şərhlərində vurğulayırlar ki, bu səfər iki ölkənin dialoqunda yeni səhifə açır.

AZƏRTAC xəbər verir ki, RF Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirir: "Bu, strateji müttəfiqliyimizin simvolu olan rəsmi səfərdir".

Deputat əlavə edib ki, iqtisadi əməkdaşlıq və Azərbaycanın ərazisindən keçən "Şimal-Cənub" dəhlizi daxil olmaqla nəqliyyat-logistika infrastrukturunu səfər çərçivəsində müzakirə olunan əsas məsələlər arasında olub. "Uzun müddətdir ki, Azərbaycanla əməkdaşlıq edirik və bu layihə nəqliyyat dəhlizi təşkiləyib. O, dəmir yolu xəttinin tikintisi təşəbbüsünü irəli sürüb və bu layihə nəqliyyat dəhlizi kontekstində bizim üçün daha mühümdür", - deyərək vurğulayıb.

Kalaşnikov qeyd edib ki, səfər zamanı çoxlu sayda siyasi-iqtisadi sazişlər imzalanıb.

Deputat ümidvar olduğunu bildirib ki, Putinin səfəri mühüm nəticələr əldə olunmasına təkan verəcək.

RF Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərini yekunları Moskva ilə Bakı arasında müttəfiqliyin strateji xarakterini təsdiq edib. Onun sözlərinə görə, Rusiya tərəfi Cənubi Qafqazda vəziyyətin nizamlanmasında effektiv vasitəçilik rolunu bir daha nümayiş etdirib.

L.Slutski deyib: "Azərbaycan öz növbəsində, humanitar və iqtisadi qarşılıqlı fəaliyyət sahələrində özünü etibarlı tərəfdaş kimi göstərir. Əminəm ki, Bakının BRICS-ə qoşulması istəyi də uğurla nəticələndirəcək. Belə bir təşəbbüsün Rusiyanın sədrliyi dövründə irəli sürülməsi də simvolikdir".

Politoloq Sergey Markov səfər yekunları ilə bağlı öz fikrini bildirib: "Putinin səfəri Cənubi Qafqazda yeni geosiyasi dəyişikliyi möhkəmləndirəcək". Onun sözlərinə görə, Ermənistanın Qərbə üz tutması fonunda Azərbaycanla münasibətlərin inkişafı Rusiya üçün sərfəlidir.

"Bu, ilk növbədə, ticarətin inkişafı, Ermənistan-Azərbaycan münasibətlərinin yekun həllində Rusiyanın vasitəçiliyidir. Ba-

kı Moskva ilə Kiyev arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar məkanına çevrilə bilər, çünki Azərbaycanın həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə yaxşı münasibətləri var", - deyərək Markov qeyd edib.

Politoloq xatırladı ki, Azərbaycanın "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılmasında iştirakı son dərəcə vacibdir və Moskva və İran arasında iqtisadiyyatın İran və digər dövlətlərlə birləşdirməsi imkan verəcək.

S.Markov şərhinin sonunda deyib: "Rusiya və İran Amerikanın nəzarətindən kənar da bir-biri ilə ticarət etmək istəyirlər. "Şimal-Cənub" dəhlizi Fars körfəzinə bağlıdır və eyni zamanda, dünyanın ən sürətli inkişaf edən iqtisadi regionlarından biri olan Hindistanın cənubuna doğru uzanır".

RF Dövlət Dumasının Energetika komitəsinin üzvü Cəmaləddin Həsənov qeyd edib ki, Azərbaycan Rusiyanın qaz hasilatında əsas tərəfdaşlarından biridir və rəsmi Bakı uzun illərdir ki, "Cənub" Qaz Nəqliyyat Dəhlizini kifayət qədər uğurla inkişaf etdirir.

O qeyd edib: "Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli görüş zamanı neft-qaz sənayesində bir sıra yeni layihə-

ləri müzakirə ediblər. Azərbaycan bu sahədə Rusiyanın regionda əsas tərəfdaşlarından biridir".

Deputat onu da qeyd edib ki, Rusiya şirkətləri Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk karbohidrogen layihələrində iştirak ediblər. Onun sözlərinə görə, bu gün onlar neft və qaz hasilatı sahəsində böyük təşəbbüslərin səhmdarlarıdır.

C.Həsənov vurğulayıb: "Karbohidrogen ehtiyatlarını dünya bazarlarına tədarük edən Azərbaycan və Rusiya vaxtaşırı neft və qazın mövsümi mübadiləsi üzrə əməkdaşlıq edirlər. Burada onların çoxlu ümumi marağı var və bu kontekstdə iki ölkənin əlaqələri inkişaf edəcək. Ümidvaram ki, əməkdaşlıq uğurlu olacaq".

Politoloq Artur Atəyev fikrincə, Moskva ilə əməkdaşlığın dərinləşdirilməsi fonunda Bakı çox güman ki, Avrasiya iqtisadi layihələrində, xüsusən də ŞƏT və BRICS təşkilatları çərçivəsində iştirakını artıracaq. "Azərbaycanın bu təşkilatlarla tamhüquqlu üzvlüyü onun iqtisadi maraqlarının təşviqi və global infrastruktur layihələrində iştirakı baxımından ölkənin milli maraqlarına cavab verir. Ona görə də Qlobal Cənub istiqamətində bu hərəkət Azərbaycan rəhbərliyinin təbii addımıdır", - deyərək ekspert hesab edib.

Uğurlu müttəfiqlik tam yeni mərhələdə

Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək

"Azərbaycan ümumbəşəri dəyərlərə sadıq olaraq dünya xalqları ilə, o cümlədən də şimal qonşumuz Rusiya Federasiyası ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali konstitusion niyyət kimi müəyyən edib. Ötən dövrdə Bakı və Moskva arasında münasibətlər hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulub və uğurla inkişaf edib".

Milli Məclisin deputatı Bəhrüz Məhərrəmov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, hazırkı həssas dönmədə Prezident İlham Əliyevin dövlət və Vladimir Putinin ölkəmizə dövlət səfəri Azərbaycan-Rusiya münasibətləri üçün tam yeni mərhələ deməkdir. Dövlət başçımızın ifadə etdiyi kimi, bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzminəyik və Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq. "Ulu Öndər Heydər Əliyev hələ 22 sentyabr 1993-cü ildə Ali Sovetdə gənclərin nümayəndələri ilə görüşdə qəti bir tezis irəli sürmüşdü ki, Azərbaycanın Rusiya ilə əlaqələri yüksək səviyyədə olmalıdır. Dahi lider ölkələrimiz arasında dərin siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrə əsaslanaraq, şimal qonşumuzla münasibətlərin daha da yaxşılaşdırılması üçün heç bir maneə görmür, əksinə XIX və XX əsrlərdə Azərbaycanın inkişafının Rusiya ilə birbaşa bağlı olması, Avropa elmi və mədəniyyətinin ölkəmizə Rusiya vasitəsilə gəlməsi kimi amilləri iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün mühüm elementlər kimi qiymətləndirirdi", - deyərək bildirib.

Ötən əsrin 90-cı illərində Azərbaycan-Rusiya münasibətlərinin mürəkkəb dövrünü yaşadığını xatırladan deputat bildirib ki, həmin dövrdə ölkələrimiz arasında əlaqələr yaxın 200 illik tarixinin ən arzuolunmaz səviyyəsinə enmişdi. Lakin Ulu Öndörün xalqın təkidli ilə yenidən hakimiyyətə qayıdışı əlaqələrimizdə dönüşə səbəb olsa da, Rusiyanın özündə vəziyyətin, o cümlədən idarəçilikdə böhranın yaşanması prosesi ləngidirdi və cəhdlərə lazımı effektivliyi vermirdi. Rusiyada Vladimir Putinin siyasi olimpo gəlişi isə vəziyyəti tamamilə dəyişdi və nəhayət ki, Bakının cəhdlərinə Moskvadan adekvat reaksiyalar gəlməyə başladı və bu, faktiki yeni dövrün münasibətlərimizin başlanğıcı oldu. Prezident İlham Əliyevin aprelin 22-də Moskvada rəsmi olaraq Ulu Öndər Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə demir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə də xüsusi qeyd etdiyi kimi: "Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını möhür Vladimir Vladimiroviç Putin və Heydər Əliyev oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub".

B.Məhərrəmov qeyd edib ki, Ulu Öndərin siyasi irsi bu gün Azərbaycanın inkişaf strategiyasının nüvəsini təşkil edir, o cümlədən xarici siyasət kursu üzrə dövlətçiliyin varisiyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycanın Rusiya siyasəti ötən dövr ərzində yeni mərhələyə qalxaraq, əlaqələrimiz "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" 22 fevral 2022-ci il tarixli Bəyannamə ilə özünün ən uğurlu dönməsinə qədəm qoyub. Möhür bu sənədin qəbulu ilə iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında müttəfiqlik dövrü başlandı.

Ümumiyyətlə, Azərbaycan üçün Rusiyanın dünya siyasətində yeri çox ağırdır. Cənab İlham Əliyevin bir neçə ay öncə Moskvada Prezident Vladimir Putinlə təkbətək görüşü zamanı ifadə etdiyi kimi,



Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bizim əməkdaşlıq və qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Cənab Vladimir Putinin Bakıya dövlət səfəri çərçivəsində prezidentlərin birgə bəyanatı zamanı cənab İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərirlər".

Rusiyanın Azərbaycana yanaşmasının da kifayət qədər aydın olduğunu vurğulayan deputat deyib ki, Vladimir Putinin ilk növbədə Ulu Öndər Heydər Əliyev barədə düşüncələri, əslində, Rusiyanın Azərbaycana münasibətinin təməlinə dayanan bazis hesab oluna bilər. Bu gün münasibətlərin xarakterinə, habelə ölkələrimiz arasında əməkdaşlığın prioritetlərini müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə diqqət etsək, əminliklə deyə bilərik ki, Bakı-Moskva əlaqələri bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanır. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" 43 maddəlik Bəyannamədə milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, BMT-nin mərkəzi rolunu qəbul etməklə beynəlxalq hüququn ümumtəamim prinsip və normalarına, xüsusən iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi 9 fərqli maddədə təkrarlanır. Eyni zamanda sənədə beynəlxalq hüquqa zidd, müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərə ikitərəfli və çoxtərəfli əlaqələrinə müdaxilə edən, beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı məhdudlaşdırma tələblərinə, yaxud Rusiyanın xarici siyasətini birmənalı dəstəkləməyə çalışdığı niyyətini güdən nəinki heç bir maddə, ümumiyyətlə, hansısa bir məqam yoxdur. Bu sənədin imzalanması ilə Prezident İlham Əliyev çox gərgin bir dövrdə balans qoruyaraq Azərbaycanı Rusiya ətrafında cərəyan edən təhlükəli tendensiyalardan sığortalamağı bacarmışdı. Etiraf etməliyik ki, Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə "qızıl orta"ni tapmaq çətindir. Qafqazda isə Moskva ilə münasibətlərdə bu "qızıl orta"ni taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərhüquqlu münasibətlər qura bilən yeganə lider İlham Əliyevdir. "Nəticə etibarilə Prezident İlham Əliyev nəinki ən çətin və təhlükəli periodlarda ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyub saxlaya bildi, üstəlik, Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergücün müttəfiqi Ermənistanı rəğmən, 44 günlük savaşda Azərbaycanın mövqeyinə siyasi dəstək verməsinə nail oldu. Həmçinin bir neçə ay öncə 10 noyabr Bəyannamə müvafiq olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonuna müvəqqəti olaraq yerləşmiş Rusiya Federasiyası sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından ilayırıq əvvəl çıxarılmasına nail olundu. Sırr deyil ki, çoxsaylı "marahətli" dairələr cəfəng "proqnozlar" tirajlayaraq sülhməramlı kontingenti Rusiyanın Cənubi Qafqazdakı yeni bazası kimi təqdim edir və ölkə daxilində gərginlik yaratmaq üçün hətta prosesi işğal belə adlandırırırlar. Hətta ABŞ-nin təmsilində kollektiv Qərbi Moldova və Gürcüstan təcrübəsinə istinad edərək, sülhməramlı məsələsinə Bakı və Moskva arasında potensial böhran kimi baxaraq,

iki ölkə arasında gərginliyə ümid edirdi. Lakin cənab İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmədən vaxtından əvvəl bu məsələni kökündən həll etməklə göstərdi ki, Azərbaycan sözün əsl mənasında, suveren, qüdrətli bir dövlətdir və ölkəmizi digər dövlətlərlə, Prezident İlham Əliyevi isə digər liderlərlə müqayisə etmək olmaz. Azərbaycan Prezidenti qətiyyəti ilə bütün iddialara son qoymaqla bir daha sübut etdi ki, bu ölkə üçün nəyi, necə, nə vaxt etmək lazımdır, hər kəsdən daha yaxşı bilir", - deyərək müsahibimiz əlavə edib.

Onun sözlərinə görə, bunlar beynəlxalq arenada Prezident İlham Əliyevin şəxsiyyətinə, onun güc və imkanlarına baxış rəqəmsunu bir daha təmizləyib formalaşdırıb. Hətta bizə dost olmayan subyektlər belə İlham Əliyevin miqyası qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qaldılar. Çünki bütün Qərbi qütbünü təkbətək qarşısına alaraq hələ ki mübarizədə qalib tərəf kimi çıxış edən nəhəng güc olaraq Rusiyanın imkanları hər kəsə yaxşı bəllidir. Onlar əmin idilər ki, Azərbaycan şimal qonşusunun bütün mümkün şərtləri ilə hesablaşmağa məhkumdur. Xüsusən indiki həssas dönmədə Moskva ilə bərabərhüquqlu münasibətləri təmin etmək sadə məsələ deyil. Lakin dövlət başçısı göstərdi ki, Azərbaycan qətiyyətli, milli maraqlara sadıq lider tərəfindən idarə olunan, müstəqil, suveren və qüdrətli bir dövlətdir.

B.Məhərrəmov deyib ki, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması Bakı-Moskva əlaqələrinin yüksək səviyyəsinə ilə yanaşı, mühüm bir realıya da meydan açır: "Məlum oldu ki, Rusiyanın Gümrükdəki 102-ci hərbi bazasını və bütövlükdə rus hərbi qüvvələrini Ermənistanından çıxarmaq üçün dəridən-qabıqdan çıxan kollektiv Qərbi sülhməramlıların Azərbaycanı getməsindən məmnun deyil. Hətta ilk günlər ABŞ Dövlət Departamentinin rəsmisi əsaslı cəhətlərlə bilməyib Azərbaycandan sülhməramlıları heç bir gərginlik yaşanmadan çıxarmasına görə Rusiyanı "etibarsız müttəfiq" adlandırmışdı".

Deputat vurğulayıb ki, Azərbaycan müttəfiqlik münasibətində olduğu Rusiya ilə regionda gedən proseslərlə bağlı müttəfiq tərəfdaşlığın əhəmiyyətli hesab edir. Bəzi ölkələr ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı marağ doğuran məsələlərin, o cümlədən ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığı qənaətinə gəlir. Bu gedişat, əslində, ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsi deməkdir. Bu səfər çərçivəsində Azərbaycanla Rusiya arasında iqtisadi, ekoloji, sosial, qida təhlükəsizliyi və səhiyyə sahələrində ümumilikdə 6 sənəd imzalandı. Qarşılıqlı faydalı ticari əməkdaşlığın qurulmasına böyük diqqət yetirən Rusiya üçün bu sənədlərin önəmi çox böyükdür. Vladimir Putin Prezident İlham Əliyevlə mətbuata bəyanatında da açıq formada ifadə etdi ki, Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır və əməkdaşlığın hər bir istiqamətində Moskva üçün strateji əhəmiyyət kəsb edir. Bu mənada, ali qonaq Azərbaycana səfərini yekunlarından məmnundur və aparılan danışıqların, əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəyi qənaətinə gəlir. Öz növbəsində Azərbaycan da bu qənaətə bölüşür və möhtərəm Prezident haqlı olaraq hesab edir ki, Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Vladimir Putinin təbiriyyə desək, sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam cavab verir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Rusiya Prezidentinin Azərbaycana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçirdikləri görüş, dövlət başçılarının mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, bu ölkənin "interpressnews.ge", "apsny.ge", "24news.ge", "interpress.ge", "aktual.ge",

"newsday.ge", "saqinform.ge" informasiya portalları, "Itv.ge", "pirveli tv", "rustavi2.ge" televiziya kanalları Azərbaycan və Rusiya prezidentlərinin fikirləri əsasında geniş materiallar yayıblar. Materiallarda Ermənistan ilə Azərbaycan arasında davamlı sülh müqaviləsinin imzalanması, Rusiya neftinin noqlu, Cənubi Qafqaz regionunda sabitlik, eləcə də dünyada meydana gələn yeni çağırışlar barədə fikirlər yer alıb.

Azərbaycanın xarici siyasətinin uğurları

"Vladimir Putin güclü beynəlxalq siyasətçi İlham Əliyevlə danışıqlara yollanıb"

"Azərbaycan Cənubi Qafqazda regional təhlükəsizliyi formalaşdırmaq üçün əsas rol oynayır. Bu dövlət dünya nizamının yenidən qurulması dövründə Rusiyanın cənub sərhədlərində yeni təhlükəsizlik arxitekturasının təmin edilməsinin müzakirəsi üçün ən məntəqli tərəfdədir".



can Prezidenti ilə razılığa gələcəyi və bu razılıqların yerinə yetiriləcəyini bilir".

Onun fikrincə, Azərbaycan Rusiya üçün yalnız Cənubi Qafqazda deyil, daha geniş regional təhlükəsizliyin bünövrəsidir. "Bu, həm Azərbaycanın regional problemlərini müstəqil şəkildə həll etməsi, həm də sülh gündəmini daim inkişaf etdirməsi ilə bağlıdır. Axı təkə güclü oyunçu deyil, həm də sülhsevər aktor olmaq çox vacibdir. Azərbaycan bu keyfiyyətlərin hər ikisini özündə cəmləşdirir. Bu siyasət İlham Əliyevin qonşuları və bütün geniş regionla münasibətlərin qurulmasına sağlam tərdə yanaşmasına əsaslanır".

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində politoloq, "Vestnik Kavkaza" agentliyi baş direktorunun müavini Andrey Petrov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin yekunlarını şərh edərkən bildirib.

Ekspert deyib: "Burada İlham Əliyev amilini, onun Vladimir Putinlə dostluq münasibətlərini nəzərə almamaq mümkün deyil. Yəni Vladimir Putin güclü beynəlxalq siyasətçi İlham Əliyevlə danışıqlara yollanıb. Rusiya lideri Azərbay-



İqor KOROTÇENKO: "Rusiya və Azərbaycan liderlərinin Bakıdakı danışıqları qlobal beynəlxalq hadisədir"

"Cənubi Qafqazın beynəlxalq aləmdə rolu və əhəmiyyəti artır. Bu, regionda baş verən proseslərlə əlaqədardır. Belə ki, Cənubi Qafqaz qlobal əhəmiyyətə malik olan qlobal multimodal nəqliyyat dəhlizlərinin keçidi əsas regiondur".



Ekspert Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin iştirakında səsəndirdiyi fikirləri xatırladı: "Siz Qafqaz regionunu nəzərdə saxlamağa qadirsiz. Bu, artıq təkə Azərbaycanla görüşməyə gətirib çıxarmır, Siz artıq bütün Qafqazdakı vəziyyəti cavabdehsiniz". Korotçenko əlavə edib: "Həqiqətən, Azərbaycan regionun təhlükəsizliyinə və sabitliyinə cavabdehdir. Bu kontekstdə Bakıda Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə aparılan danışıqlar olduqca mühümdür, deyirdim ki, bu, qlobal beynəlxalq hadisədir".

Baş direktorun sözlərinə görə, Rusiyada hesab edirlər ki, səfər zamanı imzalanacaq bir sıra sənədlər Rusiya-Azərbaycan münasibətlərinin kompleks şəkildə inkişafına kömək edəcək və Ermənistanın alət kimi istifadə edən xarici aktorların regionda vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşısını almaq üçün vacibdir.

Dövlət başçılarının Azərbaycan liderinin evində qeyri-rəsmi şam yeməyini şərh edən Korotçenko qeyd edib ki, Rusiya Azərbaycanın təmsilində ən yaxın müttəfiqini və tərəfdarını görür. O əlavə edib: "Rusiyada İlham Əliyevi görkəmli dünya siyasətçisi, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş lider, hörmətli, nüfuzlu şəxsiyyət və ziyalı kimi qiymətləndiririk. Onun həyat yoldaşı Mehriban Əliyevaya gəlməyə, Rusiyada hamımız onun intellektinə, gözəlliyinə heyranıq. O, görkəmli qadın və siyasətçidir. Belə bir dairədə də çox ciddi məsələlər müzakirə oluna bilər".

İllərin sınağından çıxan dostluq və qonşuluq

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır

Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr hər iki dövlət başçısının siyasi iradəsi, qonşuluq və dostluq münasibətləri sayəsində davamlı inkişaf edir. Bu inkişafın kökündə həm də Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq dostluq əsərləri, iki əsrlik ortaq tarix və mədəniyyət, həmçinin bir-biri ilə qaynaqlı qarşılıqlı əlaqələr dayanır. Ona görə də dövlətlər arasında münasibətlərin hər zaman normal olması vacibdir.



Rusiya Azərbaycanın təkə yaxın qonşusu deyil, həm də ölkəmizdə istehsal olunan məhsullar üçün böyük bazarıdır. Azərbaycan iqtisadiyyatı, o sıradan istehsalatçıları üçün bu bazar mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrin daha da genişlənməsi və qarşılıqlı illərdə də inkişaf edərək davam etdirilməsi üçün bu ilin əvvəlində "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı üçün əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. Sənəddə ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişafı ilə bağlı konkret addımların atılması nəzərdə tutulub. Təbii ki, Azərbaycanla Rusiya arasında öz axarında gedən iqtisadi münasibətlər imzalanmış sənədlərin kağız üzərində qalmasını deyil, icra olunmasını diktə edir.

Bu gün Azərbaycanla Rusiya biznesi ilə əlaqəli və neft-kimya, qida sənayesi və sənaye sahələrində, həmçinin tikinti materiallarının istehsalı, avtomobil sənayesi və avadanlıqlara texniki xidmət sahələrində əməkdaşlığın uğurlu nəticələri var. Avqustun 18-19-da ölkəmizdə dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putin də mətbuat bəyanatında çıxış edərkən bu məsələyə toxunub: "Rusiya ən iri investorlar sırasına daxildir və biz buna yalnız sevindiririk. Azərbaycan bazarmızda şirkətlərimiz özünü yətinərinə rahat hiss edirlər. Artıq xatırladı ki, burada həm "LUKOYL", həm yığılma istehsalını təşkil edən "KAMAZ", həm də "SOLLERS", "UAZ" var. Onlar uğurlu fəaliyyət göstərirlər və inkişaf perspektivlərinə malikdir. Biz onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq. "Transmaşholding" fevral ayında Bakı Metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalına dair növbəti müqavilə bağlayıb. Ümidvaram ki, bu qatarlardan istifadə edənlər də razı qalacaqlar".

Təbii ki, adı əməkdaşlıqdır, o, qarşılıqlı olur - istər dövlət, istərsə də qeyri-dövlət səviyyəsində. Bu gün Azərbaycan və Rusiya arasında əməkdaşlıq iqtisadiyyatın, demək olar ki, bütün sahələrinə nüfuz edib. Rusiya şirkətləri, investorları özləri etiraf edirlər ki, Azərbaycanla əməkdaşlıq üçün münbit şərait var. Öz növbəsində Azərbaycan sahibkarları Rusiyada özlərini çox rahat hiss edirlər. Hətta o dərəcədə ki, ekspertlər göləcəkdə yüksək texnologiyalı istehsal və Rusiyanın IT sektoruna Azərbaycanın sənaye qoyacağını gözləyirlər. Təsəvvürü deyil ki, şəhərlər və politoloqlar hər iki ölkə arasında iqtisadi inkişafın tempinin bundan sonra da artacağını proqnozlaşdırırlar. Politoloq Yusif Bağırzadə deyir ki, keçən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri təqribi hesablamalara görə 4,5 milyard dollar olub: "Bu ilin yanvar-iyul ayları ərzində isə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 572,8 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar çoxdur. Hazırda Azərbaycanla Rusiya kapitalı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sənayesinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub. Ümumilikdə isə indiyə qədər Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 6 milyard dollar təşkil edib".

Bu gün Rusiya ilə Azərbaycan arasında ticarət və enerji, sənaye və kənd təsərrüfatı, logistika və nəqliyyat, turizm və mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Hər iki tərəfdən sənədlərlə dövlət dəstəyi ilə investisiya əlaqələri güclənir. Nəticədə ötən il iki ölkə arasında ticarət dövriyyəsi rekord həcmə çatıb. Prezident İlham Əliyev də Rusiya liderinin Azərbaycana dövlət səfəri zamanı mətbuatda açıqladığı bə-

yanatında iki ölkə arasında iqtisadi əlaqələri yüksək dəyərləndirib: "Biz iqtisadi-ticarət münasibətləri bağlı məsələləri detallı şəkildə təhlil etdik. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığını barədə fikir mübadiləsi apardıq".

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin iqtisadi şəxslərlə görüşlərində Azərbaycanın tranzit potensialının reallaşdırılması önəmli rol oynayır. Bu çərçivədə nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturunu modernləşdirilib, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilib, o cümlədən çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub və s. "Demaliyom ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm demir yolu, həm də avtomobil yolu şəraitində tam şəkildə reallaşdırılıb və uğurlu fəaliyyət göstərir", - deyən Prezident İlham Əliyev sözügedən bəyanatda vurğulayıb: "Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun demir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ilde 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışıq və bu, təməlin realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətlərini davam etdirəcəklər. Rusiya və Azərbaycanın müxtəlif səhərləri arasında hər gün 20 reyso həyata keçirilir. Deməliyəm ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyso olmayıb. Eyni zamanda onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır".

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

Azərbaycan bütün dövlətlərlə münasibətlərini qarşılıqlı fayda və hörmət prinsipləri əsasında qurmaqda maraqlıdır

"Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. Səfərin dünyanı bir çox regionlarında hərbi-siyasi gərginliyin pik həddə çatdığı, bir çox bölgələrdə lokal müharibələrin getdiyini, lakin onların hər an qlobal münasibətə çevrilmək ehtimalının yüksək olduğu bir zamanda baş verməsi böyük maraq doğurur".



Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri, İsrail-İran və Türkiyə-İsrail münasibətləri, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan dialoqu, Rusiya - Ermənistan və Rusiya-ABŞ-Qərbi Avropa arasında gərginlik və s. Bütün bunlar ya birbaşa, ya da dolaylı yolla Azərbaycanın da tərkib hissəsi olduğu Qafqaz regionu ilə bağlıdır. Bütün bunların içindən salamat, ən pis halda isə minimum maddi və mənəvi itki ilə çıxmaq, əlbəttə ki, böyük çətinlik və siyasi bacarıq tələb edir".

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Fərid Şahbazlı bildirib ki, son illərin çığırn siyasi prosesləri və dünya düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın özünün şəxsi lideri İlham Əliyevin təmsilində bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə deyə bilər. "Davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi və digər amillər ölkəmizi təkə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətə yüksək səviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək, şübhəsiz ki, hər bir ölkənin mənafeyinə uyğundur. Onlardan biri də Rusiyadır. Bu gün Şimal qonşumuz Ukrayna ilə müharibə səbəbindən ABŞ və Qərbi tərəfindən sanksiyalara məruz qalıb. Əsrlər boyu yedirdib-ıçirdiyi, bəsləyib qoynuna basdığı Ermənistan da

bu gün Rusiyadan üz döndərib. Lakin Azərbaycan bu məqamda də özünəoxas, balanslaşdırılmış siyasət yürüdür. Ölkəmiz Ukrayna ilə dostluq münasibətlərini qoruyub saxlayır, onun ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardımlar göstərir, lakin Rusiya ilə də qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Çünki bu ölkə ilə çoxəsrlik siyasi, iqtisadi və mədəni əlaqələrimiz mövcuddur. Uzağa getməyə, təkə 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyard dollardan çox olub. Bu ilin ilk altı ayında isə 7,1 faiz artaraq iki milyard dollar təşkil edib. Enerji sahəsində də əməkdaşlıq inkişaf edir", - deyir o əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, bundan əlavə, "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki ölkənin, xüsusilə də sanksiyalara məruz qalmış Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Rusiyadan fərqli olaraq, Azərbaycanın həm Avropa, həm Asiya, həm də dünyanın digər regionları və

ölkələri ilə yaxşı əlaqələri var. Ölkəmiz həm BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda iştirak edir, həm də ATƏT, NATO, Avropa İttifaqı və Qərbi digər qurumları ilə münasibətləri kömiyyət və keyfiyyət baxımından durmadan genişləndirir. Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır, Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir. Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərini qarşılıqlı fayda və hörmət prinsipləri əsasında qurmaqda maraqlıdır. Dünən Bakıda iki ölkə arasında mübadilə olunan sənədlər və qəbul edilən birgə bəyannamə də fikirlərimizi təsdiqləyir. İqtisadiyyat, humanitar, elm, təhsil və mədəniyyət əlaqələrinin inkişafından tutmuş, siyasi, regional və qlobal səviyyədə əməkdaşlıq, milli təhlükəsizlik, ölkələrin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, terrorçuluqla mübarizə, hərbi-texniki əməkdaşlıq kimi müddəaların da öksini tapdığı bəyannamə fikrincə, Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı, bir yol xəritəsi deməkdir.

"Bütün bunlar, heç şübhəsiz, Vladimir Putinin Azərbaycan səfərinin yalnız görünən tərəfləridir. Əlbəttə ki, liderlər məhdud tərkibdə görüşdə hər iki ölkəni maraqlandıran bir çox regional və qlobal problemləri müzakirə ediblər. Hesab edirik ki, yaxın gələcəkdə bu müzakirələrin və məsləhətləşmələrin müsbət nəticələrini görə bilərik".

1 sentyabr Milli Məclisə seçkilər günüdür

Seçkilərə beynəlxalq maraq böyükdür

Respublikamız mühüm siyasi hadisə olan növbədənkonar parlament seçkilərinə hazırlaşır.

Sentyabrın 1-də yeddinci çağırış Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək. Bütün övvlük seçkilər kimi növbədənkonar parlament seçkiləri də respublikamızda demokratiyanın növbəti təntənəsi kimi əlamətdar olacaq.

Seçki bülletenlərinin çapına başlanılıb

Növbədənkonar seçkilər üzrə indiyə kimi bütün hərəkət və tədbirlər Mərkəzi Seçki Komissiyasının təşdiq etdiyi Təqvim Planı üzrə həyata keçirilib. Seçki dairələri üzrə deputatlığa namizədlərin irəli sürülməsindən başlanaraq sayda yerlərin ayrılması bu sahədə nöqsan qeyd alınmayıb.

Deputatlığa namizədliyi qeyd alanlar avqustun 9-dan etibarən təşviqatla məşğuldurlar. Azərbaycanın seçki qanunvericiliyi hər bir namizəd üçün bərabər əsaslarla təşviqat aparmağa imkan verir. Təşviqat dövründə seçicilərlə görüşlər üçün kifayət qədər sayda yerlərin ayrılması bu sahədə problemlərin olmayacağını deməyə imkan verir.

Artıq növbədənkonar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına da başlanılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisə seçkilərə 6 516 567 seçki bülleteni hazırlanacağını bildiirib. Seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər üçün tamamilə açıq həyata keçirilir.

321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb

Milli Məclisə keçiriləcək növbədənkonar seçkilərə beynəlxalq səviyyədə də maraq böyükdür. Bunu indiyə qədər MSK-da qeydiyyatdan keçmiş beynəlxalq müşahidəçilərin sayı da təsdiq edir. Belə ki, indiyə qədər 321 beynəlxalq müşahidəçi qeydə alınıb. Onlar 39 qurum və 46 ölkəni təmsil edirlər.

ATƏT Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, TÜRKPA, GUAM, MDB, MDB Parlamentlararası Assambleyası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rusiya parlament nümayəndələri Milli Məclisə növbə-



dənkonar seçkiləri müşahidə edəcəklər. Artıq bunlardan bəziləri seçkiyə hazırlığı müşahidə edirlər.

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkonar seçkilərdə iştirak edəcək yerli müşahidəçilərin sayı 94 min nəfərə çatır. Yerli müşahidəçilərin sayının 100 min nəfəri ödəməyi təxmin edilir. Çünki müşahidə aparılması üçün ödəmənin təqdim edilməsi ilə bağlı müddət isə hələ bitməyib.

Həmçinin seçkilərdə "exit-poll" keçiriləcək. "Exit-poll"u Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "Oracle Advisory Group" (Amerika

Birləşmiş Ştatları) ilə birgə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək. Bunlardan başqa, Sosioloji Tədqiqatlar Mərkəzi də "exit-poll" keçirəcək, seçicilərin mövqeyini öyrənəcək.

Hazırlıq işləri ondan xəbər verir ki, Milli Məclisə növbədənkonar seçkilər azad, ədalətli və şəffaf şəkildə baş tutacaq. Bu seçkilər beynəlxalq səviyyədə Azərbaycanın demokratik dövlət imicini daha da yüksəldəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

"Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyası parlament seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib

Avqustun 20-də "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının Milli Məclisə növbədənkonar seçkilərlə əlaqədar aralıq hesabatı təqdim olunub. AZƏRTAC xəbər verir ki, mətbuat nümayəndələrinin qatıldığı brifinqdə hesabatı Azərbaycanın İctimai Birliyinin sədri Zaur İbrahimli və Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli təqdim ediblər.



Hesabatda koalisiyanın Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox üzvünün müşahidə aparacağı göstərilib. Müşahidəçilər QHT üzvləri, fəalları və könüllülərdir.

"Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyası işğaldan azad olmuş ərazilərdə müşahidə aparacaq. Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında, Şuşa şəhərində müşahidəçi kimi 30 illik işğaldan sonra öz yurdlarına daimi yaşamaq üçün qayıtmış QHT nümayəndələri cəlb olunub.

Bildirilib ki, seçkilər ərəfəsində Azərbaycanda ictimai-siyasi mühit tam sabitdir. Seçki prosesi ilə əlaqədar kütləvi narazılıqlar, etiraz aksiyaları, tələtlümlü proseslər müşahidə edilmir. İnternet media və sosial media bütün maraqlı tərəflərə, siyasi partiya və namizədlərə öz fikirlərini və mövqələrini sərbəst şəkildə açıqlamaq imkanlarını genişləndirib. Növbədənkonar seçkilərin təyin edilməsi ilə əlaqədar məlumatların, fikirlərin, tonqidi mülhazirələrin azad şəkildə yayılması, açıq müzakirələrə maneələr yaratmaması ilə əlaqədar hər hansı hal qeyd alınmayıb.

Qeyd edilib ki, namizədliyi qeydə alınmış 1052 nəfərin faiz nisbəti ilə yaş qruplarına bölgüsü aşağıdakı kimidir: 18-39 yaş 39,4 faiz, 40-59 yaş 43 faiz, 60 yaş və yuxarı 17,6 faiz.

Gender bölgüsünə əsasən, namizədlərin faiz nisbəti ilə say bölgüsü aşağıdakı kimidir: qadınlar 26,4 faiz, kişilər isə 73,6 faiz.

Hesabatda həmçinin göstərilir ki, namizədliyi qeydə alınan 308 nəfər 25 siyasi partiyanın nümayəndələridir. 25 siyasi partiyanın 592 səlahiyyətli nümayəndəsi qeydə alınıb.

QHT nümayəndələrinin seçki prosesində fəal iştirakı müşahidə olunur. QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb. Bu namizədlərin 16-si QHT nümayəndəsi olaraq öz təşəbbüsü ilə, 2 nəfər YAP-ın siyahısı üzrə, 1 nəfər Ümid Partiyasından, 1 nəfər isə Ana Vətən Partiyasından namizədliyinə irəli sürüb. Namizədlərdən 15-i QHT sədri, digərləri isə nümayəndələrdir.

Şəkinin seçki məntəqələri səsverməyə hazırdır

Şəkidə fəaliyyət göstərən 114 və 115 saylı seçki dairələrinin məntəqə seçki komissiyalarında sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərə hazırlıq işləri başa çatıb. Bütün seçki məntəqələri səsvermə gününə hazır vəziyyətdə götərilib.

AZƏRTAC seçki məntəqələrinin hazırlıq vəziyyəti ilə tanış olmaq məqsədilə hər iki dairənin bir neçə seçki məntəqəsinə baş çəkib, seçki komissiyalarının fəaliyyəti ilə maraqlanıb.

114 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Kamran Rəsulovun verdiyi məlumata görə, bu dairə üzrə Milli Məclisə yeganə mandat uğrunda 8 namizəd mübarizə aparacaq. Onlardan üçü müxtəlif siyasi partiyaları təmsil edir, beş nəfər namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.

Dairə seçki komissiyası sədrinin məlumatına görə, səsvermənin keçiriləcəyi 44 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif texniki vasitələrlə, dayanıqlı rabitə ilə təmin olunub. Səsverməyə 5 gün qalmış Şəki Penitensiar Xidmət Müəssisəsində daha bir seçki məntəqəsi yaradılacaq.

Qeyd edək ki, doqquzlaşdırılmış son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 53 min 371 nəfərdir. Onlardan

587 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 880 nəfərinin yaşı 80-100 arasındadır. Dairə üzrə ən yaşlı seçicilər isə Baş Göynük kəndində yerləşən seçki məntəqələrində səs verəcək 98 yaşlı Xatın Salamova və Telli Məmmədhasənovadır.

Dairənin tərkibinə daxil olan 20 saylı seçki məntəqəsi uşaq bağçasının binasında yerləşir. Məntəqədə parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsinə hər cür şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün burada veb-kameranın da quraşdırılması nəzərdə tutulur.

Məntəqə seçki komissiyasının sədri Samir Hacıyevin bildirdiyinə görə, doqquzlaşdırılmış son seçici siyahılarına əsasən, məntəqə üzrə 1434 seçici qeydə alınıb. Onlardan 13 nəfəri sentyabrın 1-də ilk dəfə səs verəcək. Seçicilərin 12 nəfərinin yaşı 80-dən yuxarıdır. Məntəqə üzrə ən yaşlı seçici isə 92 yaşlı Tamara Həbəllax qızı Məmmədovadır. O, səsvermədə şəxsən iştirak edəcək.

115 saylı Şəki kənd seçki dairəsinin seçki məntəqələrində də parlament seçkilərinin hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə aparılıb. Dairə seçki komissiyasının sədri Rəşad Əzizovun məlumatına görə, dairənin tərkibində olan 61 seçki məntəqəsin-

də seçicilərin ümumi sayı 54 min 890 nəfərdir. Onlardan 492 nəfəri ilk dəfə səs verəcək. Seçicilərdən 870 nəfəri 80-100 yaş arasındadır. Ən yaşlı seçici isə Kiçik Dəhno kəndindən 98 yaşlı Əli Rüstəmovdur.

Dairə üzrə yeganə mandat uğrunda 8 namizəd mübarizə aparır. Onlardan ikisi siyasi partiyaları təmsil edir. Altı nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. İndiyədək 871 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. ATƏT-in seçkiləri müşahidə missiyasının Rusiya və Almaniyadan olan üzvümdövlətli müşahidəçiləri seçki dairəsində olub, hazırlıq işlərinin gedişini maraqlanıblar.

Dairənin tərkibində olan 52 saylı seçki məntəqəsi Şəhər 12 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqədə parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə seçki komissiyasının sədri Günel Rəhimova AZƏRTAC-a bildiirib ki, məntəqə üzrə 1495 seçici qeydə alınıb. Onlardan 17 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Ən yaşlı seçici isə 1938-ci il təvəllüdü Əliəkbər Zəkəriyyəyevdir. Məntəqə üzrə səhhətində problemləri olan seçicilərin yadığıqları yerdə daşınar seçki qutusu ilə səs vermələrinə imkan yaradılacaq.

Beynəlxalq seçki müşahidə missiyasının nümayəndə heyəti Lənkəranda olub

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Milli Məclisə növbədənkonar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Dittmir Buşatinin başçılıq etdiyi nümayəndə heyəti Lənkərana rayonuna səfər edib.



Dittmir Buşati yerli icra hakimiyyətinin təmsil etdiyi qurumun müşahidə missiyası ilə səmərəli əməkdaşlığa görə təşəkkür edib və seçki prosesi ilə bağlı görülən işləri yüksək qiymətləndirdiyini ifadə edib. Sonra müşahidə missiyasının maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində ATƏT-in müşahidə missiyasının rəhbəri Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb. ŞİH-nin başçısı parlament seçkilərinə ha-

zırlıqla bağlı ATƏT-in seçki müşahidə missiyasının üzvlərinə məlumat verib. Bildirilib ki, şəhər icra hakimiyyəti tərəfindən 132 məntəqə üzrə deputatlığa namizədlərə seçicilərlə

görüş keçirməsi üçün ödənişsiz qaydada 93 açıq və 56 qapalı yer təsis edilib, Seçki Mə-

52 saylı seçki dairəsinin məntəqələrində 520 nəfər ilk dəfə səs verəcək



52 saylı Yevlax seçki dairəsinin əhatə etdiyi yaşayış məntəqələrində seçkinin şəffaf, demokratik tələblər səviyyəsində, müvafiq qanunlar əsasında keçirilməsi üçün zəruri tədbirlər görülmüb.

Dairə 55 seçki məntəqəsinə əhatə edir. Məntəqələrin 38-i Yevlax şəhərində, 17-si müxtəlif kəndlərdə yerləşir. Seçki məntəqələrinin texniki təminatı yüksək səviyyədədir. 15 məntəqədə isə

kamera quraşdırılıb. Dairə seçki komissiyasının sədri Yaşar Abbasov da bizimlə söhbətində seçkilərə hazırlıqla əlaqədar görülmüş işlərdən söhbət açıdı:

- Milli Məclisə növbədənkonar seçkilərinin demokratik prinsiplər əsasında keçirilməsini təmin etmək üçün seçkilər haqqında qanunun tələblərinə, Mərkəzi Seçki Komissiyasının müvafiq tapşırıq və tövsiyələrinə ciddi əməl etməyə çalışırıq. Məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsi məqsədilə avqustun 12-dən 16-dək treninqlər keçirilmişdir. Mütəşəkkilliyi təmin etmək üçün bildirişlərin ünvanlara çatdırılmasına start verilmişdir. Yaşar Abbasov söhbət zamanı bir maraqlı faktı da diqqətə çatdırdı. Dedi ki, seçki günü 3 nəfər gəncin 18 yaşına tamam olub. Onları hədiyyələr gözləyir.

97 saylı dairə üzrə 3 nəfərin 18 yaşına seçki günü tamam olacaq

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkonar seçkilərinin təbliğat-təşviqat mərhələsinin qızgın vaxtıdır. 97 saylı Törtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış 6 namizəd də hazırda fəal təbliğat və təşviqat işləri ilə məşğuldur.



Dairə seçki komissiyasının sədri Homid Mehdiyev bildirdi ki, dairə üzrə 59 seçki məntəqəsi təşkil olunub. Onlardan 2-si işğaldan azad edilmiş ərazilərdə - Ağdərə şəhərində və Suqovuşan qəsəbəsində yerləşir. Dairə üzrə seçici kimi qeydə alınan 506 nəfər ilk dəfə səs verəcək. 1116 nəfərin yaşı isə 80-100 arasındadır. Yaşı 100-dən yuxarı olan seçicilər də var ki, onların da sayı 7 nəfərdir. Həmçinin seçki günü 18 yaşına tamam olan 3 seçici ilk dəfə olaraq belə mühüm siyasi kampaniyada iştirak edəcək.

Homid Mehdiyev onu da qeyd etdi ki, bütün seçki məntəqələrində lazımi hazırlıq işləri görülmüb - siyahılar doqquzlaşdırılıb, məntəqələr texniki avadanlıqla və müvafiq təlimat materialları ilə təmin olunub, 9 məntəqədə veb-kameralar quraşdırılıb, məntəqə seçki komissiyalarının üzvləri treninqlərdə maarifləndirilib.

Seçkiləri ayrı-ayrı siyasi partiyalardan və öz təşəbbüsü ilə 860 yerli müşahidəçi izləyəcək. Həmçinin siyasi kampaniyanın gedişinə beynəlxalq müşahidəçilərdə də nəzarət edəcəklər.

Seçki dairəsində onu da bildirdilər ki, sentyabrın 1-də keçiriləcək seçkilər prosesində yaşlı və xəstə insanların iştirakını təmin etmək üçün daşınar seçki qutularından istifadə olunacaq. Belə seçicilərdən biri - Seydimli kəndinin 109 yaşlı sakini Saran Həsənova ilə əlaqə saxladıq. Saran nənə özünü olduqca gümrah hiss etdiyini dedi:

- Builki prezident seçkilərində iştirak etmişəm. Qutunu evimə gətirmişdilər. İndi də gətirəcəklər. Çalışacağam elə namizədə səs verim ki, camaatımızı düşünən, xeyrimizə-şərimizə yarayan olsun. Onu da deyim ki, torpaqlarımız işğaldan azad ediləndən kəndimizdə insanların əhvalı çox yaxşıdır. Axı, əvvəllər kəndimiz daim bədnam qonşularımız tərəfindən atəşə tutulurdu. Allah vətənimizi, cavanlarımızı qorusun, daim əmin-amanlıq olsun.

L.QULİYEV,
"Azərbaycan"

99 saylı Bərdə seçki dairəsinin məntəqələrində hazırlıq işləri başa çatdırılıb

Ölkəmizin hər yerində olduğu kimi, 99 saylı Bərdə seçki dairəsinin əhatə etdiyi bölgədə də sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkonar seçkilərə hazırlıq işləri fəallıq şəraitində davam edir.



Namizədliyi qeydə alınmış deputatlığa iddialar təbliğat-təşviqat kampaniyalarını gətirəcək fəallıqdırlar. Yeri gəlmişkən qeyd edək ki, dairə üzrə mübarizə edən 12 nəfərdən 8-nin namizədliyi qeydə alınmışdır. Hər bir namizədə seçkiyə fəaliyyəti, təbliğatı üçün bərabər şərait yaradılmışdır. Dairə seçki komissiyasının sədri Dilsuz Nəcəfov deyir:

- Dairəyə 58 seçki məntəqəsi daxildir. Səsvermə hüququ olan seçicilərin 394 nəfəri ilk dəfə səs verəcək. Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə seçki məntəqələri texniki cəhətdən yüksək səviyyədə təmin edilmişdir. MSK-nın tövsiyələrinə uyğun olaraq, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi, ümumi ha-

zırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə treninqlər grafik əsasında və işgüzar şəraitdə həyata keçirilmişdir.

DSK-nın sədrindən onu da öyrəndik ki, indiyədək 542 nəfər müşahidəçi qeydə alınmışdır.

Artıq 1 sentyabr seçkilərinə sayılı günlər qalır. Ən böyük meyar elin gözdür. Heç şübhəsiz, xalqın seçimi ən doğru seçim olacaqdır və ən layiqli namizədlər Milli Məclisə seçiləcəklər.

Lazim QULİYEV,
"Azərbaycan"

Azərbaycana şərəfli xidmət nümunəsi



O, ağılkəsəndən hər il ad gününü böyük səbirliklə gözləyir. 26 avqusta hələ aylar qalmışdan o günün xoş həyəcanına bürünür, bu barədə rəfiqələri, müəllimləri ilə danışır...

Bilir ki, həmin gün Mehriban xanım ona qəşəng hədiyyələr göndərəcək. Elə ötənlik ad günündə də belə olmuşdu, Mehriban xanım ona çoxlu oyuncaqlar, don, tort... yollamışdı.

Ana nəvəsinə həsrət qalan daha bir uşağın nisgilli ürəyinə sevinc bəxş etmişdi...

Haqqında danışdığımız 13 yaşlı Qəniyə körpə yaşlarından uşaq evinə verildiyi üçün valideyn qayğısının, ana nəvəsinin nə olduğunu bilmədən böyüyüb. Amma deyir ki, Mehriban xanımın bütün uşaq evinin sakinləri kimi, ona da göstərdiyi şəxsi diqqət, qayğı sayəsində heç zaman özünü kimsəsiz hiss etməyib: "Mehriban xanım bizə anamızı əvəz edir. Onun isti münasibəti, şəfqət sayəsində biz də atalı-analı uşaqlar kimi ürəkli olurdu..."

Sosial Xidmətlər Agentliyinin nəzdində 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində söhbətləşdiyimiz Qəniyə söyləyir ki, Mehriban xanım heç zaman onları unutmur...

Bəli, ictimai, siyasi işlərinin həddindən çox, dövlət idarəçiliyi fəaliyyətinin gərgin olmasına baxmayaraq, Mehriban xanım Əliyeva uşaq evlərinin sakinlərini yaddan çıxarmır, onlarla bağlı ən kiçik məsələyə də böyük həssaslıqla yanaşır. Hətta öz ad günündə belə bu uşaqlar haqda, onları sevindirmək barədə düşünür...

Əslində, bir çoxlarımız üçün tövəcəli görünən bu hal, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva üçün adi həyat tərzidir. Çünki "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır" şüarını həyat amalı çevirən Mehriban xanım daim kimsəsizlərə böyük himayədarlıq edir...

Ümid yeri

Atılmış, tərkd edilmiş, imtina olunmuş uşaqların ümid yeri olan bu evə daxil olanda tam fərqli bir aura bürüyür insanı. Bir-birindən yaraşlıq, gözəl, müxtəlif yaşlı oğlan və qızların sənə təslənmiş sual və maraqlı baxışlarından tutmuş, onların böyük həvəslə örsəyə gətirdikləri, hər biri fərqli duyğunun - sevginin, həsrətin, sevincin tərənnümü olan rəngarəng əl işlərinə qədər hər şey, insanı qüsbənmə bəyüydə kökləyir. Bura elə bir məkandır ki, insanın gözələrdən kədərləndirən və sevinc yaşları eyni anda süzülə bilər...

Biz də elə bu qarmaqarışmış əhvaldaydıq. Bu evin balaca sakinlərinə sual verməyə belə çəkinirdik, birdən hansısa sözümlə qəlblərinə toxunaraq deyər... Eləcə kənardan onlara tamaşa edirdik... Durna kimi qatarlaşıb rəqs otağına necə həvəslə getdiklərinə, "Bayram suitası"nın, "Nəlbəki" rəqsinin sədaları altında necə süzdüklərinə valeh olurduq. Bu istedadlı uşaqların hərsinin öz arzusu var: Şəbnəm böyüyəndə hüquqşünas, Dərya həkim, Adəm rəssam, Ayxan idman müəllimi olmaq istəyir...

Öyrənirik ki, uşaqlara rəqsin sirlərini öyrədən gənc müəllim Azər Azərova bu buranın yetirməsidir. Mədəniyyət və İncəsənət Universitetini bitirən Azər artıq beş ildir ki, bu uşaq evinin "Azəri" rəqs ansamblının bədii rəhbəri, xoreoqrafi kimi çalışır. Uşaqlarla birgə rəqs kompozisiyaları ilə yanaşı, tərbiyəvi, vətənpərvərlik mövzularında müxtəlif tamaşalar ha-



zırlayır: "Uşaqlarımız çox bacarıqlıdır və hər gün onlarla işlədiyimiz üçün istənilən tapşırığı rahat, səlis qavrırırlar. Ümumiyyətlə, uşaqların burada hansısa peşə haqqında biliklərə yiyələnmələri göləcəkdə onların əllərindən tutacaq, necə deyərlik, onlara çörək verəcək".

Azər müəllim vurğulayır ki, özü də 2 yaşından dövlətin, Heydər Əliyev Fondunun, şəxson Mehriban xanım Əliyevanın diqqəti, qayğısı ilə bu uşaq evində böyüyüb: "Bizə göstərilən qayğı o qədər doğmalığı hissi verir ki, heç zaman düşünürəm ki, atanamız, valideynlərimiz yoxdur. Şəxson öz addımdan deyirəm ki, mən belə düşüncələrə qapılmamışam. Burada böyümüşəm, rəqs öyrənmişəm, tamaşalarda iştirak edə-edə qastrol səfərlərinə getmişəm, dünyanı görmüşəm... Bütün bunlar mənə böyük motivasiya olub. Bu gün də hər uğurlu addımda Prezidentimiz İlham Əliyevə, Mehriban xanıma, Leyla xanıma böyük minnətdarlıq hissi duyuram".

Onlar özlərini evlərindəki kimi hiss etsinlər deyə...

Hazırda 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin 2-22 yaş aralı-

ğında 90 sakini var. Həmin uşaqların təhsili aйлərdə böyüyən uşaqlardan heç nə ilə fərqlənmir. Onlar yaxınlaşdıqca yerləşən 210 nömrəli orta məktəbdə və 220 nömrəli məktəp-liseydə təhsil alırlar. Bu uşaqlar arasında yüksək noticələr göstərərək yerli, eləcə də beynəlxalq nüfuzlu universitetlərə qəbul olunanlar da çoxdur. Məsələn, uşaq evinin mozunları Həmid Kazımov və İlkin Hüseynov Moskvada Prezident Yamında İdarəçilik Akademiyasını bitiriblər. Həmid Rusiyada, İlkin isə Türkiyədə magistratura pilləsini də başa vurub. Bu gənclərin təhsil haqqı və digər xərcləri Heydər Əliyev Fondu tərəfindən ödənilir.

Gələcək sosial xidmət müəssisəsində 10 uşaq birinci sınıf gedəcək. Artıq indidən onların bütün sənədləri, geyimləri, dərslərini hazırlayıb. Bu ilin birinciləri ilə 2-ci qrupun dərslərini məşğuliyət otağında tanış olduq. Parta arxasında həvəslə öyləşən bu balacalarla söhbət etdik, gələcək arzularını dinlədik...

1-ci qrupdakı uşaqlar isə 3-5 yaş aralığındadır. Bu şip-şirin balaların təlim-tərbiyəsi ilə məşğul olan Tərim Əhmədova onlara məşğulələri keçir, açıq havada yaşlarına uyğun oyunlar təşkil edir, nağıl, şeir danışır... Bir sözlə, uşaqların günlərinin əyləncəli və maraqlı keçməsi, ən

osası darıxmamaları üçün öləndən gələni edir...

Psixoloq Nərgiz Dadaşova bildirir ki, burada uşaqlarla həm fərdi, həm də qrup şəklində məşğul olurlar. Yeni təhsil alırlar. Bu uşaqlar arasında yüksək noticələr göstərərək yerli, eləcə də beynəlxalq nüfuzlu universitetlərə qəbul olunanlar da çoxdur. Məsələn, uşaq evinin mozunları Həmid Kazımov və İlkin Hüseynov Moskvada Prezident Yamında İdarəçilik Akademiyasını bitiriblər. Həmid Rusiyada, İlkin isə Türkiyədə magistratura pilləsini də başa vurub. Bu gənclərin təhsil haqqı və digər xərcləri Heydər Əliyev Fondu tərəfindən ödənilir.

Bu əl işlərinə hərsi öz kiçik ürəyini qoyub

Uşaq evini gözə-gözə sözün əsl mənasında, xəzinə adlandırılacaq bir guşəyə gəlib çıxırıq - fərqli illərdə müxtəlif yaşlı uşaqlar tərəfindən yaradılan möhtəşəm sənət əsərlərinin sərgiləndiyi qoşa otaqlara... Bu otaqların birində dekorativ işlər, xalçalar, mütəkkəllər, qobelenlər, toxumalar, quramalar, muncuqlarla işlər sayısız hesabıdır... Üzərində uşaqların hərsinin öz adını həkk etdiyi bu rəngarəng işlərə baxanda hiss edirsiniz ki,

bu naxışlara, tikmələrə hərsi öz balaca ürəyini qoyub...

Rəsm işlərinin sərgiləndiyi otaq isə bambaşqa bir ələmdir. Uşaqlar ağı kağıza öz dünyalarını, yaşadıkları düşüncələrini köçürüblər. Mənbərlərin üzərində, divarlarda sıralanmış şəkillərə baxırıq. Vətənpərvərlik mövzusunda, bayramlarımıza həsr olunmuş, dünyanı əks etdirən maraqlı, dəyərli, diqqətçəkən şəkillər var burada. Amma onların içərisində biri var ki, biz bu şəkli "insanlıq çağırışı" adlandırdıq...

Bu şəkildə uşaq evinin yetirməsi olan Nahid Səriyev ana bətmində körpənə o qədər mükəmməl, ən incə detallarına qədər təsvir edib ki, elə bilirəm o canlıdır... Bu şəkil bir uşağın ana qayğısına necə ehtiyacı olmasının əksini özündə daşıyır. Bu şəkil sanki özünü valideynlərə tutub deyir ki, uşaqlarımızı atmayın, onların heç nəyə yox, bir tək isti ana qucağına ehtiyacı var...

Böyük himayədar

1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin 1950-ci illərdə tikilmiş və uzun illər təmir edilməyindən yarırsız hala düşmüş binasında 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqur-

ğun davam etməsi planlaşdırılırsa da, Mehriban xanım Əliyeva baxırsından sonra, uşaqların əl işlərinin daha 15 gün də sərgilənməsini tapşırıb.

"Bütün bu işlər Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Ümumiyyətlə, fondun bütün uşaq evlərinə himayədarlığı, orada yaşayan uşaqlara qayğısı yüksək səviyyədədir. Demək olar ki, hər gün bizimlə maraqlanırlar, nə lazım olduğunu soruşurlar, ən xırda məsələyə belə çox həssaslıqla yanaşır onun həllinə çalışırlar", - deyən 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin direktoru Nərinə Zöhrəbova vurğulayır ki, onlar daim Mehriban xanımın nəzarətində, şəxsi himayəsindədir.

Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva 2004-cü ildən etibarən döfələrlə 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinə ziyarət edib, öz gəlişi ilə valideyn nisgilli uşaqları sevin-dirib. 2006-cı ildə isə Prezident İlham Əliyev bu sosial xidmət müəssisəsində məxmarəyə qarşı peyvənd kampaniyasında iştirak edib.

Direktor bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mütəmadi olaraq uşaqların görüşünə gəlir, onlarla söhbət edir, hər birinin istək və arzusunun dinləyərək böyük sözlə onları yerinə yetirməsinə çalışır: "Leyla xanım üçün o uşaqların istəkləri, arzuları çox önəmlidir".

Fondun dəstəyi ilə xeyli sayda uşaq müxtəlif tibbi əməliyyatlardan keçib. Ötən il 15 yaşlı Aydan Əliyeva onurğa sütunundan əməliyyat olunub. İndi o özünü yaxşı hiss edir. Sağlamlığına qovuşduğuna görə çox sevindi-yini söyləyən Aydan dedi ki, Mehriban xanıma, Leyla xanıma böyük minnətdarlıq hissi duyur...

Öyrəndik ki, hər iki valideynini itirmiş uşaqlar mozun olduğundan sonra evlə təmin edilirlər. Hər həftənin bazar günü isə 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində "görüş günü" keçirilir. Uşaqların ata-anaları, yaxınları gəlib onlarla görüşürlər.

Direktor məlumat verdi ki, indiyə qədər qanunauyğun şəkildə uşaqlardan bir çoxu öz bioloji anasına qaytarılıb, himayədar ailəyə verilib, övladlığa götürülüb.

Ən böyük arzu

Artıq günortaya yaxınlaşırdı və biz yavaş-yavaş reportajımızı bitirərək redaksiyaya, uşaqlar isə iştahacığı xörəklərin ətri gəlon mətbəxə tələsirdilər... Bu gün onların nahar yeməyində pomidor-xiyar salata, meyvə şirəsi, borç, otli qarabaşqı var idi...

Beləcə, bir neçə saat ərzində sakinləri uşaqlardan ibarət olan bu evin qonağı olduq. Burada valideyn himayəsindən məhrum uşaqların mənəvi sıxıntı keçirməmələri, heç nədən kəllə qəmkəmələri üçün dövlətimizin, Heydər Əliyev Fondunun hərtərəfli addımlar atdığına şahidlik etdik. Axı yalnız yaradılan hərtərəfli şərait, onlara göstərilən diqqət, mehriban və qayğıkeş münasibət, şəfqətli davranış həmin uşaqların ata-anasızlıq dərdini azalda bilər. Amma təvəssüfdeki gerçəklikdir ki, tam yox edə bilməz... Çünki dünyada varmı elə bir nəsnə ki, ana qucağını, onun verdiyi ruhi, mənəvi xoşbəxtliyi əvəz edə bilsin?! Təbii ki, yox!

Elə buna görə də ən böyük arzumuzdur ki, qoy uşaq evlərində bir uşaq da qalmasın, onların hər birinin öz ailəsi, isti yuvası olsun...

Yasəmən MUSAYEVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"



Cahit BAĞCI: "COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir"

"Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası Azərbaycan üçün olduqca önəmlidir".



Ölkəmiz də bu sahədə həyata keçirilən işlərdə öz töhfəsini verməyi hədəfləyir".

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçirilməsi üçün Bakı Olimpiya Stadionu seçilib.

Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 sədrliyi ambisiyaların artırılması və fəaliyyətə tokan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb.

Bunu Türkiyənin Azərbaycanı ziyarət edən Cahit Bağcı bu gün COP29 və "Yaşıl dünya naminə həmrəylik ili"ni həsr olunmuş tədbirdə "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu tədbir çərçivəsində bir çox müxtəlif səpkili konfranslar, müzakirələr, toplantılar, panellər baş tutacaq. "Noyabrda Bakı dünyanın diqqət mərkəzində olacaq".

DSX-nin hərbi qulluqçuları COP29-la əlaqədar silsilə tədbirləri davam etdirirlər



Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması haqqında Sərəncamının icrası və ölkəmizdə keçiriləcək COP29 ilə əlaqədar sərhəddə tədbirlər silsiləsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirilib ki, DSX-nin struktur qurumlarında xidmət edən hərbi qulluqçuların iştirakı ilə Xəzər dənizinin Azərbaycan Respublikası ərazisinə aid olan hissəsində, sahilə və adalarda sanitariya vəziyyətinin lazımı sə-

viyyədə saxlanılması məqsədilə müvafiq qaydalarla, gigiyena və ekoloji normativlərə uyğun şəkildə məişət tullantılarının təmizlənməsi və Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınması həyata keçirilib.

Azərbaycan sərhəddə dövlət sərhədinin mühafizəsi və müdafiəsi ilə yanaşı, gələcək nəsillərə təmiz dünya ötürmək naminə təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, ekoloji tarazlığın bərpasına yardım məqsədilə təmizlik və abadlıq işlərinin aparılmasında özmarqlıq və həmrəylik nümayiş etdirir.

COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb

Cari ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müxtəlif istiqamətlərdə hazırlıq prosesləri davam edir.



COP29 Azərbaycan Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, tədbirin UNFCCC-nin protokol və standartlarına uyğun şəkildə təşkil üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinin fasiləsiz və qüsursuz təmin edilməsi məqsədilə texniki sınaq mərhələsinə start verilib. Texniki Konsepsiyanın Təsdiqi (Proof of Concept - PoC) adlanan bu mərhələ COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC-nin səlahiyyətli nümayəndələrinin

bəbə xidmətlərinin təhlükəsizliyi, akkreditasiya prosesinin simulyasiya sınaqları, eləcə də kibertəhlükəsizlik sınaqları kimi bir sıra mərhələləri əhatə edəcək. Bu yoxlamalar tədbir zamanı baş verə biləcək hər hansı bir problemin qarşısının alınması üçün texniki hazırlıqların təmin edilməsinə imkan yarada-raq mümkün risklərin qiymətləndirilməsinə xidmət edir.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək PoC yoxlamalarına həmçinin tədbir zamanında fəaliyyət göstərəcək tərəfdaş və podratçı şirkətlərin müvafiq heyətləri də cəlb olunacaq. PoC sınaq mərhələsinin yekununda COP29 konfransında tətbiq ediləcək İKT infrastrukturunun hazırlıq səviyyəsi qiymətləndirilərək təsdiqlənəcək və sistemlərin tam işlək hala gətirilməsi təmin olunacaq.

COP29 Məlumat Mərkəzində iqlim və inklüzivlik mövzularında sessiyalar keçirilib

COP29 Məlumat Mərkəzində maarifləndirmə məqsədilə həftə sonları keçirilən silsilə tədbirlərin davamı olaraq avqustun 17-də və 18-də interaktiv sessiyalar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, iqlim, ekologiya, dayanıqlı gələcək və inklüzivlik mövzularına həsr edilən sessiyaların birinci günü uşaqların bu mövzularda məlumatlılığının artırılması məqsədilə yaradıcı master-klaslar, ikinci günü isə müvafiq sahələrdən olan ekspertlərin iştirakı ilə trend-sessiya təşkil edilib.

Sessiyanın ilk günündə uşaqlar üçün dayanıqlı həyat tərzi üzrə praktiki bacarıqların formalaşdırılmasına yönəldən "Orqanik mətbəx" master-klasları, həmçinin ətraf mühitin mühafizəsi məsələlərini kreativ şəkildə canlandıran "Plastik və baltıqlar" və "Ağaca suallar" adlı immersiv şoular keçirilib. Tədbirdə uşaqlar planetimizin üzvlüyü ekoloji problemlər, onların həllində hər bir fərdin üzərinə düşən məsuliyyət və dayanıqlı təşəbbüslərin vacibliyi barədə məlumatlandırılıb.



Tədbirin ikinci günü keçirilən inklüzivlik mövzusunda müzakirə sessiyası isə müvafiq sahələri təmsil edən ekspertlərin iştirakı ilə iqlim və inklüzivliyin sağlam həyat tərzi, təhsil, incəsənətə sıx əlaqəsinin vurğulanmasına yönəlib. Trend-sessiyada iqlim dəyişikliyi xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri, iqlim də-



yişikliyi ilə mübarizədə göstərilən qlobal səylərdən heç kimin kənarda qalmamasını təmin etmək üçün dayanıqlı təşəbbüslər, inklüziv siyasət və təcrübələrin iqlim fəaliyyətinə inteqrasiyasına dair anlayışlar barədə müzakirələr aparılıb. "EkoSfera" Sosial-Ekoloji Mərkəz İctimai Birliyinin təşkilatçılığı və birliyin rəhbəri Firuzə

Sultanzadənin moderatorluğu ilə keçirilən sessiyada ekspert qismində iştirak edən Azərbaycan Sahibkarlar və İşəgötürənlər Təşkilatları Konfederasiyasının Baş katibi, "Birgə və Sağlam" İctimai Birliyinin Məşvərət Şurasının sədri Nəvəvə Məmmədova, "DanceAbility Azerbaijan" inklüziv rəqs mərkəzinin təsisçisi Ni-

gar Sultanova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin psixoloqu Günel Abdullayeva bilik və təcrübələrini bölüşüblər. Müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda "DanceAbility" metodu üzrə qurulan inklüziv rəqs performansını nümayiş etdirilib.

Naxçıvanın əkinə yararsız torpaq sahələrində "Yaşıl enerji" Konsepsiyası hazırlanır

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda muxtar respublikanın "Yaşıl enerji" Konsepsiyasının hazırlanması, dövlət-özəl tərəfdaşlığı ilə alternativ və bərpalanan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik-elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Muxtar respublikanın Dövlət Energetika Xidmətinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildiri-



lib ki, Naxçıvanın "Yaşıl enerji" Konsepsiyasının hazırlanması məqsədilə məsləhətçi şirkətlərin cəlb edilməsi üçün Energetika Nazirliyi tərəfindən dövlət satınalması həyata keçirilib. Naxçıvan Muxtar Respublikası ərazisində "Yaşıl enerji" layihələrinin reallaşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin təklif etdiyi əkinə yararsız torpaq sahələri də müəyyənləşdirilib. Belə ki, muxtar respublikada müəyyən olunmuş ərazilərdə ümumilikdə 7992 hektar əkinə yararsız torpaq sahələrində "Yaşıl enerji" layihələrinin reallaşdırılması mümkün olacaq.

"Türkologiya" və "Yeni enerji texnologiyaları" adlı yay məktəbləri

Türküstanda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türkiyə Elmlər Akademiyası (TÜBA), Türk Dil Qurumu (TDK) və Əhməd Yəsovi Beynəlxalq Qazax Universitetinin dəstəyi ilə türk dünyası gənc alimləri üçün yay məktəblərinin açılışı olub.

Beynəlxalq Türk Akademiyasından AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, TÜBA-nın prezidenti professor Müzəffər Şəkər, Türk Dil Qurumunun sədr müavini Harun Şahin, Əhməd Yəsovi Universitetinin rektoru professor Janar Temirbekova, Qazaxıstan Milli Elmlər Akademiyasının şöbə müdiri Anar Muxtarov, eləcə də dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimlər iştirak ediblər.

Tədbirdə akademik Şahin Mustafayev türk dünyasının gənc alimləri arasında elmi

əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Akademik qeyd edib ki, yay məktəblərinin əsas məqsədi bilik və təcrübə mübadiləsi apara bilən, dostluq və peşəkar əlaqələr qurmaq və fəaliyyətə bərpalanan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik-elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Muxtar respublikanın Dövlət Energetika Xidmətinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildiri-

şəkləndirilməsinin vacibliyini vurğulayıb. Akademik qeyd edib ki, yay məktəblərinin əsas məqsədi bilik və təcrübə mübadiləsi apara bilən, dostluq və peşəkar əlaqələr qurmaq və fəaliyyətə bərpalanan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik-elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Muxtar respublikanın Dövlət Energetika Xidmətinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildiri-



Diqqətə çatdırılıb ki, "Türkologiya" yay məktəbində Azərbaycan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna, Monqolustan, Türkiyə və Şimali Makedoniyadan 28 gənc alim iştirak edir. Bundan əlavə, "Yeni enerji texnologiyaları" yay məktəbində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Albaniya və Türkiyədən 21 nəfər iştirak edir. Onlara türk ölkələrindən 37 tanınmış alim müharirə oxuyacaq.

"Türkologiya" yay məktəbi proqramı türk xalqlarının tarixini, arxeologiyasını, dilini və ədəbiyyatını dərinləndirən araşdırma məqsədi daşıyır. Xüsusilə gənc alim və tədqiqatçılar üçün nəzərdə tutulmuş nəzəri və praktiki sessiyaları əhatə edən tədbir iştirakçılarına biliklərini dərinləşdirməklə yanaşı, öz layihələrini təqdim etmək, təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələr qurmaq imkanı verəcək. Əsas mövzularlardan biri də türk dünyası an-

layışını formalaşdırın ilk elmi əsər olan "Divanı lüğət-it-türk" araşdırması olacaq.

"Yeni enerji texnologiyaları" məktəbinin məqsədi isə iştirakçılara enerji sahəsində ən son yeniliklər, çağırışlar və perspektivlər haqqında hərtərəfli məlumat verməkdir. Proqram həm enerji istehsalının əsas prinsiplərini və önəmli üsullarını, həm də gələcək enerji təchizatlarını ödəmək üçün lazımlı olan innovativ və davamlı həlləri əhatə edir.

Akademik Şahin Mustafayev yay məktəblərində birhəftəlik dərslərin iştirakçılara biliklərini dərinləşdirməyə və müxtəlif ölkələrdən olan həmkarları ilə əlaqələrini möhkəmləndirməyə kömək edəcəyinə əminliyini bildirib.

Məktublار: problemlər, rəylər, təkliflər...



● MƏMNUNLUQ

Şəhid oğlumun xatirəsi əziz tutulur



Oğlum Elvin Əhmədov 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdu. Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Təmayüllü Məktəb-Liseyi əla qiymətlərlə bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində gizir rütbəsi almışdı.

2023-cü ildə Qarabağda keçirilən lokal xarakterli anti-terror əməliyyatlarında iştirak edən Elvin qəhrəmancasına şəhid oldu. Onu kəndimizin qəbiristanlığında dəfn etdik. Prezidentin sərəncamları ilə oğlum ölümündən sonra 3-cü

dərəcəli "Vətəna xidmətə görə" ordeni və "Vətən uğruna" medalı ilə təltif edildi.

Həmin vaxtdan indiyədək bir il keçsə də, nə mənim oğlum, nə də digər şəhidlər unudulur. Onların xatirəsi əbədiləşdirilərək gələcək nə-

sillərə ötürülür. Bu yaxınlarda eşitdiyim bir xəbər isə məni bir şəhid anası kimi həddindən artıq sevindirdi. Belə ki, adsız küçələrdən birinə oğlum Elvinin adı verilmişdir. Bundan başqa, etdiyim daha bir müraciət öz həllini tapdı. Rayon icra hakimiyyəti Elvinin boya-başa çatdığı evi əsaslı şəkildə təmir etdirdi. Bütün bunlar onu deməyə əsas verir ki, şəhidlərimiz heç vaxt unudulmur və yaddan çıxmır. Bizə göstərilən diqqət və qayğı oğlumun da ruhunu şad edir. Söz yox ki, bu diqqət və qayğı dövlət başçısından irəli gəlir. Odur ki, ailəmiz adından Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

*Tərənə ƏHMƏDOVA,
Qazax rayonu,
şəhid Elvin Əhmədovun
anası*

● ABADLIQ

İndi küçəmiz şəhidin adına layıqdır



Bizim küçə şəhid Ramil Quliyevin adı daşıyır. Hər bir sakin qəhrəmanımızın adına layiq vətəndaş olmağa, torpağımızın hər qarışının qədrini bilməyə çalışır. Hətta bəzi evlərin qarşısını özümüz təmir edib abadlaşdırmışıq.

Qalırdı küçə. Odur ki, küçəmizin sakinləri şəhər bələdiyyəsinə müraciət edərək burada abadlıq işlərinin aparılmasını xahiş etdilər. Çox çəkmədi, əlaqədar təşkilatlardan gələrkən ölçüb biçildilər. İyulun sonlarında küçənin təmirinə başlandı. Qısa vaxtda küçəmiz asfaltlanaraq abad hala gətirildi.

Şəhər yerində insanların rahatlığını təmin edən əsas şərtlərdən biri də abad yoldur. İndi biz hər dəfə təmirli yolla gedib-gələndə belə bir şəraitə yarananlara ürkədlolu minnətdarlıq edirik. Sağ ol-



sunlar ki, küçəmizi şəhidin adına layiq abadlaşdırdılar.

*İlham MƏHƏMMƏDQIZI,
Sumqayıt şəhər sakini*

● RAZILIQ

Su problemimizin həlli üçün tədbirlər görülür



Həmişə məlumdur ki, son illər ekologiyamızın dəyişməsi nəticəsində kənd təsərrüfatında su problemi yaşanır. Xüsusilə əkin sahələrinin suvarılmasında yaranan çətinlik torpaq sahiblərini çıxılmaz vəziyyətə salır. Bu çətinlik yaşadığımız Goranboy rayonunun Qızılhacılı qəsəbəsində də mövcuddur.

Bu yaxınlarda rayon icra hakimiyyəti başçısının qəsəbədə sakinlərlə keçirdiyi görüşdə bununla bağlı yaranan problemi onun diqqətinə çatdırdıq və vacib məsələnin həllini xahiş etdik. Bildirdik ki, əvvəllər mövcud olan və sonralar sıradan çıxan "şır-şır" adlanan arxın bərpası ilə qəsəbənin suvarma təminatını qaydaya salmaq olar.

Çox çəkmədi ki, rayon Suvarma sistemləri idarəsindən mütəxəssislər gəlib sakinlərlə birlikdə monitorinq keçirdilər. Məlum oldu ki, su təminatını bərpa etmək mümkündür. Hazırda arxın bərpası istiqamətində işlər gedir. İnanırıq ki, qəsəbəmizin suvarma su problemi tezliklə həll olunacaq.

*Afiq İSGƏNDƏROV,
Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini*

● Fotoetüd



Səki şəhərində yerləşən Karvansaray XVIII əsrdə yerli sənəkarlar tərəfindən tikilmiş memarlıq abidələrindən biridir. Hazırda mehmanxana kimi fəaliyyət göstərən bu abidə yerli və xarici turistlərin maraq göstərdiyi ünvandır. Karvansaray Böyük İpək Yolumun üzərində yerləşdiyindən vaxtilə burada ticarət sövdələşmələri aparılıb.

Şəki memarlığının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən Karvansaray öz gözəlliyini, memarlıq üslubunu bugünədək qoruyub saxlayır.

Fotolar İlham BABAYEVİNDİR

● QAYIDIŞ

Xatirəmdə yaşayan kəndimiz



1992-ci ildə mən könüllü kimi döyüşlərdə iştirak etdim. Mayın əvvəllərində böyük qarışıq xəbər göndərdi ki, vəziyyət çox çətinləşib və belə getsə, kəndi tərk etməli olacağdıq.

Kəndimiz Laçının Səfiyan kənd inzibati ərazi dairəsində yerləşir. Gəncliyimdə kəndimizin hər qarışını doladırdım. Uşaqlıq illərim sovet dövrünə düşüb. O vaxtlar ermənilər bizim Suarası kəndinə gələr, süd, qatıq, yumurta və başqa ağırtı məhsulları alırdılar. Əvəzində camaatımıza maşın təkəri, ev əşyaları götürürdülər.

*İlham HƏSƏNOV,
Laçın rayonunun Suarası kənd sakini*

● GİLEY

Bu nə təhsil qaydasıdır, baş açmaq olmur

Mən Salyan rayonunun Şorsulu kəndində yaşayıram. Kəndimizdə bir ümumi orta, bir tam orta məktəb fəaliyyət göstərir. Oğlum 9-cu sinfə kimi yaşadığımız yerə yaxın olan ümumi orta məktəbdə oxuyub.

Dərslərdən də həmişə yaxşı qiymətlər alıb. Onu da qeyd edirəm ki, iki il əvvəl bu məktəb üçün müasir standartlar səviyyəsində yeni bina tikilib istifadəyə verilib.

Oğlum 9-cu sinfi bitirdikdən sonra təhsilini davam etdirməsi üçün kəndimizdəki tam orta məktəbin direktoruna müraciət etdik. Lakin bizə bildirdilər ki, sizin övladınız ümumi orta məktəbdə təhsil alarkən xarici dil kimi ingilis dilini öyrənilir. Ona görə də onun burada təhsil alması mümkün deyil, guya bu o zaman mümkün olardı ki, oğlum rus dilini öyrənmiş olsun.

Kəndimizdəki tam orta məktəbdə həm ingilis, həm də rus dili xarici dil kimi tədris edilən siniflər olsa da, bu

məktəbdə ingilis dilindən təhsil alan şagirdləri qəbul etmirlər. Sözləri budur ki, var, amma öz şagirdlərimiz üçündür. Guya bu, qanunun tələbidir. Beləliklə, oğlum nisbətən yaxında yerləşən Dayıkənd, Sarvan məktəblərindən hansısa da qəbul edilmədi, daha uzaqdakı Qızılqac məktəbinə getməyə məcbur oldu.

Bu səbəbdən övladım dərslərdən də soyudu. Təqribən 20 kilometr aralıqdakı məktəbə gedib-gəlmək asan deyil. Halbuki kəndimizdəki məktəb 2 kilometrlik məsafədədir. Başa düşülməli ki, şagirdi 10 dəfə uzaqda yerləşən məktəbə yönləndirmək nə deməkdir. Bu nə təhsilə uyğundur, nə də insaf. 15-16 yaşlı şagirdə belə zülm edərlərmi? Qoy bu sualın cavabını Elm və Təhsil Nazirliyi versin. Pis-yaxşı 10-cu sinfi bitirib, qalıb daha bir ili.

*Loğman HƏSƏNOV,
Salyan rayonunun Şorsulu kənd sakini*



"Nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir"

"Azərbaycan" qəzetinin 5 iyul 2024-cü il tarixli sayında dərc edilmiş "Quzu əti mərzəsi" sərlovhəli məqaləyə münasibət bildirməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış müraciətə baxılmışdır.

Bildiririk ki, qeyd olunan məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Maarifləndirmə işlərinin aparılması ölkədə ot və ot məhsullarının istehsalının artırılmasına, ot istehsalında itkilərin qarşısının alınmasına istiqamətlənmiş fəaliyyətə dəstək xarakterli daşımaqla heyvanların aşağı çəkiddə kəsilməsi prosesini qismən zəiflədir.

Bununla yanaşı qeyd etmək lazımdır ki, örtüş yerlərinin və yay otlarlarının azlığı fermerlərin heyvanbəsləmə imkanlarını məhdudlaşdırır və heyvanları aşağı çəkiddə kəsilməyə məcbur edir. Bu problemin qarşısını almağın əsas yollarından biri qapalı şəraitdə bəsləmə üsulunun tətbiqidir ki, bu istiqamətdə də nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir.

Heyvanların aşağı çəkiddə kəsilməsinin inzibati yollarla məhdudlaşdırılması ölkədə ot və ot məhsullarının daha da bahalaşmasına gətirib çıxara bilər. Fermerlərin örtüş yerləri və yay otlarına çıxış imkanlarının yaxşılaşdırılması, qapalı şəraitdə heyvan yetişdiriciliyinin dövlət tərəfindən dəstəklənməsi ot istehsalını daha da artırmağa, aşağı çəkiddə kəsilmə problemini mərhələli şəkildə aradan qaldırmağa imkan verəcəkdir.

*Sarvan CƏFƏROV,
Kənd təsərrüfatı nazirinin müavini*

"Pandusla təchiz edilmiş 1000-dən artıq avtobus müxtəlif marşrutlarda istismar olunur"

Sizin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanladığımız "İctimai nəqliyyatdakı nöqsanlar hələ də qalır" başlıqlı məqalə ilə bağlı məktubunuza tərəfimizdən baxılmışdır.

Məqalədə qeyd etdiyiniz məsələlərlə bağlı nəzərinizə çatdırırıq ki, bu gün Bakı şəhərində illiyyəti olan şəxslərin istifadəsi üçün pandusla təchiz edilmiş 1000-dən artıq avtobus müxtəlif marşrutlar üzrə istismar olunur. Bu sayın artırılması və belə imkanları olan avtobusların istismara buraxılması istiqamətində işlər davam etdirilir. Həmçinin 500-dən çox avtobusda dayanacaqaların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Hazırda səsləndirmə heyatə keçirilən avtobus sayının artırılması istiqamətində də texniki və digər zəruri işlər görülür.

Müntəzəm avtobus marşrutlarında səmişindəşimə xidmətinin keyfiyyətinin artırılması ilə bağlı təşkil edilən müsabiqələr zamanı da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunan nəqliyyat vasitələrinə üstünlük verilir.

*Heydər RÜSTƏMOV,
İdarə Heyətinin sədr müavini*

● NARAZILIQ Sahibsiz itlərin əlindən küçəyə çıxmaq mümkün deyil

Hörmətli redaksiya, kəndimizdə hər kəsi narahat edən bir problemə görə bu məktubu yazıram. Son vaxtlar Bərdə şəhərində, eləcə də şəhərə bitişik olan bizim Alaçadrlı kəndində sahsiz itlər sürətlə artmaqdadır.

Müxtəlif xəstəlik, infeksiya, təhlükə mənbəyi olan itlər küçələrdə dəstə ilə gəzir. Axaşmalar küçəyə çıxmaq, kəndarası yollarla hara isə getmək böyük risk daşıyır. Azyaşlı uşaqlar və qadınların küçəyə çıxmaları xüsusilə təhlükəlidir. Tədbir görün isə yoxdur. Sanki gözləyirlər ki, bir xoşagəlməz hadisə baş versin, ondan sonra hərəkətə keçsələr, zəruri tədbirlər görsünlər. Amma unudurlar ki, sonrakı peşmançılıq fayda vermir.

*İlham HÜSEYNOV,
Bərdə rayonunun Alaçadrlı kənd sakini*

Keçmişdən bu günə

Peşərlərin pisi yoxdur, hamısı yaxşıdır. Amma baxır ki, son onları içindən hansına ürək qızdırırsan, hansına könül verirən, gözün hansını tutur. Beləcə, ilk gündən sevib-seçdiyən işəyə ürəkədən bağlansan. Ondan sonra ömrünün axırına qədər həmin işə ilə dost olursan, yol yoldaşlığı edirsən. Ürəkədən seçilən və sevilən işəyə ömrüboyu insan könül xoşluğu verir, ondan zövq ala-ala yaşayrsan. Zamanında seçimini düzgün etdiyinə görə könül rahatlığı tapırsan. Uzun illər işlədiyən işin üstünlüyünü təbliğ edirsən, tərifini göylərə qaldırırsan, onu sabahın gənclərinə də sevdirməyə çalışırsan.



laşdırır, həyata baxışlarını dolğunlaşdırır. Bunu gənclərə də deyirəm, onları da mütaliyəyə həvəsləndirirəm. Mən bu gün də mütaliyədən qalmıram".

Cəmilə Səmədova daha çox klassiklərə üstünlük verir. Deyir ki, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Əli Vəliyevin, Nuraəddin Babayevin, Salam Qədirzadənin, Yüfif Vəzir Çəmənzəminlinin, Cəlil Məmmədquluzadənin və başqalarının kitabları daim masasının üstündədir: "Xarici ədəbiyyat nümunələrini oxumağa da üstünlük verirəm.

"Gənclər həm elektron formatda, həm də ənənəvi qaydada mütaliə edirlər"

Təcürbəli kitabxanaçı söhbət zamanı gənclərin mütaliyəyə olan marağından da söz açdı. Dedi ki, düzdür, gənclərin kitabxanaya gəlişləri əvvəlki vaxtlara nisbətən bir az seyrəlib. Amma bu o demək deyil ki, onların mütaliyəyə marağı azalıb. Qətiyyətlə, elə deyil. Çünki gənclərimiz daha çox elektron mütaliyəyə üstünlük verirlər. İndi onlar məlumatları

lıqları peşəkarcasına mənimsəyirlər. Bəzən elə mənim özümdə də elektron mütaliyə edirəm. Əsas odur ki, tək gənclərimiz oxusunlar - istər elektron qaydada, istərsə də ənənəvi formada. Gənclərimizin mütaliyə etdikləri kitabların mövzu dairəsi də genişdir. Onlar daha çox biznes, psixologiya, hüquq, tarix, idarəetmə və başqa mövzularda kitablar oxuyurlar. Deməli, sabahımızın gəncliyi hərtərəfli inkişaf edir.

Cəmilə Səmədova dedi ki, mən bu sahəni seçdiyimə görə qətiyyətlə peşiman deyiləm. Axı mən özümü burada tapmışam, burada köşf etmişəm. Mən peşimin xoşbəxtiyəm. Kim bilir, bəlkə də başqa sahədə çalışsaydım, heç belə gözəl bir ömür yaşamayacaqdım. Şablon sevsənə də demək istəyirəm ki, əgər dünyaya təzədən gəlsəydim, yenə də kitabxanaçılıq ixtisasını seçərdim...

Kitabxanaçı qadın həm də xoşbəxt anadır

Cəmilə xanım söhbət zamanı cəmiyyətdə mütaliyəyə marağın artırılması məqsədi ilə kitabxanaya rəhbərliyinə gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən də söz açdı. Dedi ki, kitabxanaçılar bu məqsədlə zəruri işlər görürlər. "Çox oxuyan, çox qazanar" layihəsini uğurla icra edərək həm uşaq bağçalarında, həm də orta məktəblərin aşağı siniflərində qiraət saatları təşkil edirlər. "Layihəyə uyğun olaraq kitabxanaçı qızlarımız həmin qiraət saatlarında balacaqların qarşısına yazıçı və şairlərimizin əsərlərini oxuyur, onlara kitab, mütaliyəyə həvə və maraq oyadırlar. Bundan başqa, kitabxanada da müvafiq tədbirlər təşkil olunur. Tez-tez şəhid ailələri ilə, qazilər və məktəblilərlə görüşlər keçiririk. Bütün bu görüşlər təbii ki, tədbir işi-rakçılarının mütaliyəyə, kitablara marağına və sevgisinə də artırır. Bu isə cəmiyyətimizdə mütaliyə mədəniyyətinin inkişafına və formalaşmasına dəyərli töhfələr verir.

Kitablar arasında şəxsi bir ömür yaşamış Cəmilə Səmədova həm də xoşbəxt anadır. O, dövlətimiz, cəmiyyətimiz üçün iki oğul övladı yetişdirmişdir. Onlara gələcək həyatlarını qurmaqda düzgün yol göstərib.

Sağlarını kitabların arasında ağırlıqlı Cəmilə xanım müntəzəm olaraq dövrü mətbuatda mütaliyə mədəniyyəti, kitabxanalar və tolerantlıq mövzusunda məqalələr də çıxış edir. Məsələn və təvsiyələrinin gənclərdən əsirgəmir. İllərdən bəri qazandıqı təcürbəni daim həmkarları ilə bölüşür.

Söhbət etdikcə Cəmilə xanım tez-tez qarşısındakı sənədlərə baxır. Hərdən əllərini bir-birinin üstünə qoyub ömrünün hansı günlərini xatırlayırmış kimi fikrə gedir. Sonra da suallarımıza aydın və təmkinli cavab verir. Kitabxanaçı qadınım əllərinə baxdıqca xoş duyğulara köklənirik. Düşünürük ki, bu əllər bundan sonra da neçə-neçə kitabları və rəqəbləri, neçə-neçə məqalələri yazacaq, oxuculara xidmət göstərəcək. Çünki söhbətimiz zamanı Cəmilə xanım böyük ruh yüksəkliyi ilə dedi ki, hələ yorulmayıb və yenə də həvəslə işləyir. Deməli, təcürbəli kitabxanaçı bu gündən sonra neçə illər on yaxın dostu və yol yoldaşı olan kitabxanadan ayrılmaqcaq.

Vahid MƏHƏRRƏMOV, İlham BABAYEV (foto), "Azərbaycan"



Arxivlər - milli kimliyimizin sənədlərlə özünü təsdiqi

Azərbaycanın tarixi, ictimai-siyasi gündəmi, iqtisadiyyatı, elmi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, ayrı-ayrı şəxslərin həyatı və əmək fəaliyyətinə dair çox qiymətli, mötəbər sənədlərin qorunub saxlanıldığı arxivlər xalqımızın milli sərvətidir.

Əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə, strateji imkan və potensiallara, qədim dövlətçilik tarixinə malik Vətənimiz daim xarici müdaxiləçilərin diqqətini çəkməmiş, yerləşdiyi region geosiyasi maraqların toqquşduğu məkana çevrilməmişdir. Məhz bu və digər səbəblərdən məmləkətimiz və onun əhalisi haqqında doğru-dürüst materialların toplanması, obyektiv tarixi yazılması və xüsusən də həmin sənədlərin qorunub saxlanması çox böyük çətinliklər və qurbanlar hesabına başa gəlib. Yaxın və uzaq keçmişdə baş verən tələklü proseslərin, aparılan iki və çox-tərəfli danışıqların, imzalanmış sənədlərin arxivləşdirilməsi zamanın ağır sınaqlarından çıxması, eləcə də etibarlı təsdiqi, əslinin dəyişdirilməməsi üçün vətənpərvər ziyalılarımız tərəfindən irimiqyaslı işlər görülmüş, zəngin məxəzlər bu günümüzdə qədrəli qədrətə çatıb.

Ötən əsrin əvvəllərinə qədər ölkəmizdə dövlət idarəçiliyinin əsas atributlarından birini - xalqın milli-mənəvi sərvətini ehtiva edən arxiv yox idi. Çarizmin süqutu və 1917-1918-ci illərdə cəzayran edən qarışıq ictimai-siyasi proseslər dövlət idarələrinin, həmçinin sahibkarlara məxsus fabriklər, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanması işini xeyli müşkülə salmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin formalaşması zamanı dövlət hakimiyyəti orqanlarının kargüzərlilik sənədlərinin mühafizəsində müəyyən problemlər yaranmışdır. 1918-ci ilin oktyabrında sigorta qurumlarından birinin binası dəyişdirilərkən keçmiş hərbi-sənaye kompleksinin atılmış arxiv məlumatları aşkarlandı. Və bu, Cümhuriyyət hökumətinin diqqətindən yayınmadı. Noyabrın 3-də Dövlət Nəzarəti İdarəsi ölkə hüddudlarında bütün qeydiyyata alınmış mühafizə və inqilabi şəraitlə əlaqədar bərhad vəziyyətə düşdüyünü, sənədlərin təcili qaydaya salınmasını vacibliyini bildirdi. Mövcud durum nəzarətə götürüldü, dərhal bütün sənədlərin siyahısı hazırlandı, pərakəndə materialları rəflərə yığıldı, gündəlik lazım olmayanlar bağlandı, ayrıca otaqda yerləşdirildi. Cümhuriyyət Xarici İşlər Nazirliyinin dəftərxanasının 9 iyul 1919-cu il tarixli təlimatında deyilirdi ki, arxiv arxivariusu etibar edilir. O da öz növbəsində Zaqafqaziyaya, əsasən də Azərbaycana aid bütün akt və sənədləri, kağızların toplanması, sistemə salınması ilə məşğul olacaq. Arxivdə siyasi həyatın ən vacib hadisələrinə dair aktlar, işlənilərkən başa çatdırılmayan işlər, qaytarılmamış kitablar və nazirliyin qərarları saxlanıldı. Həmin təlimatdan milli-demokratik ruhlu sənədlərin arxivləşdirilməsinə böyük əhəmiyyət verdiyi aydın nəzərə çarpır. Deməli, respublikada sözlügedən sahənin nəzəri hissəsi və bezi layihələrin icrası Xalq Cümhuriyyəti dövründə artıq vardı.

Arxiv işi üzrə praktiki fəaliyyətə isə bolşeviklərin hakimiyyəti ilə keçirilmədən sonra başlandı. 1920-ci il dekabrın 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı "Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkilatı haqqında" dekretlə arxivçiliyin rəsmi təməli qoyuldu, təcridən qanunvericilik bazası yaradıldı. Beləliklə, 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR

Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivini kimi tarixə düşdü.






Sovetlərin ilk illərində arxivçilərimiz çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrinin, xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 1922-ci ilin avqustunda mərkəzi dövlət arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Rəyasət Heyətinə həvalə olundu ki, bu da arxiv orqanlarının nüfuz və rolunu xeyli artırdı. Yerlərdə də adətən qurumlar yaradıldı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında mərkəzi arxiv, 1928-ci ildə isə bölgələrimizdə qəza arxiv bürolarının yaradılmasına start verildi. 1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirildi və onların işlərinin canlandırılması üçün Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edildi, əsasnamə təsdiqləndi. 1938-ci ildə arxiv təşkilatları Xalq Daxili İşlər Komissarlığının, 1960-cı ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin təbəliyinə verildi. Bir məqamı xüsusi vurğulamaq gərəkdir ki, xalqımız sənədlərdə özünü təsdiqi sayılan arxivlərə yalnız 1991-ci ildə - keçmiş SSRİ dağıldıqdan sonra sahib oldu. Tam müstəqilliyini ildə etmiş respublikamızda bütün arxivlər həqiqi mənəvi sərvətimizə çevrildi. Yetmiş ildə yeddi qəfil arxasında gəzdirilmiş faktlar tariximizin tədqiqi üçün mütəxəssislərin üzünə açıldı.

1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, 1968-1969-cu illərdə Mərkəzi Dövlət Səyahat Arxivi və Mərkəzi Dövlət Elm, Texnika və Tibb Sənədləri Arxivi, 15 şöhr və rayon mərkəzində Mərkəzi Dövlət Arxivinin filialları yaradıldı, 50 rayon dövlət arxivləri isə sənədlərin müvafiqi mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrildi.

Hazırda arxiv fondlarında ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri sübut edən xeyli sənəd saxlandı. Hələ Bakı kommunası dövründə erməni silahlı dəstələrinin və bolşeviklərin Bakıda, Şamaxıda, Qubada və s. yerlərdə törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin məruzələri, şahidlərin dindirilməsi haqqında protokollar, möhv edilmiş müsəlman kəndlərinin siyahısı, erməni silahlı dəstələri tərəfindən müsəlman əhalisinin möhv edilməsi barədə İrəvan quberniyası Vədiqar rayonu müvəkkilinin Cümhuriyyət hökumətinin başçısı F.Xoyskiyə ərizəsi, Ararat Respublikası ordusunun, yerli ermənilərin və daşnak quldur dəstələrinin müsəlman əhalisi üzərində zorakılıq barədə Yeni Bayazid qəzasının 26 müsəlman kənd əhalisinin Azərbaycan hökumətinə müraciəti və başqa sənədlər böyük maraq doğurur. Eyni zamanda fondda 1948-1953-cü illərdə yüz əlli mindən çox Azərbaycanın Ermənistan ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilməsi barədə çoxlu materiallar və sənədlər toplanmışdır. Həmin sənədlər arasında deportasiyanın həyata keçirilməsinə dair başlıca sənəd olan SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarı və digər sənədlər mövcuddur.

Qurban MƏMMƏDOV, "Azərbaycan"

Kitablar arasında yaşanan ömür



"Kitabların hərsi mənim üçün bir dünyadır"

Keçdiyi şəxsi ömür yolu ilə yarımdan tanış olmaq üçün Cəmilə xanımın elə iş yerində görüşdük. Kitabxanaya addımlarımızı qoyduğumuz ilk andan buradakı səliqə-sahman, təmizlik diqqətini cəlb etdi. Kitabxanaçılar iş başında idilər. Masanın üstündə səliqə-sahman yaranan kim, oxuculara xidmət göstərən kim, kitabları qəbul edən kim... Əsl işgüzar mənzərə idi.

Kitabxanada gördüklərimiz ovcattıma ovcattı. Elə bu ovcattı da təcürbəli kitabxanaçı ilə söhbətə başladım. Yenidən ciğrına düşdüyümüz söhbət əlimizdən tutub bizi artıq yaşlanmış illərin o üzünə apardı. O illərdə ki, onda Cəmilə kitabxanaçı olmaq arzusu ilə yaşayırdı. Bəs görəsən bu arzusu onun ürəyində necə düşüb, bu istək haradan yaranıb.

Bu barədə özümdən soruşanda Cəmilə xanım arxada qalmış o illərdən həvəslə danışdı. Dedi ki, kitabxanaçı işləyən Leyla xalası tez-tez onlara maraqlı kitablar gətirirdi: "Biz də bu kitabları həvəslə oxuyardım. Bəzən də kitab almaq üçün xalamın iş yerinə gedirdik. Onun çalışdığı kitabxanada gördüklərim məni heyran edirdi. Günlər keçdikcə kitabxanaçı olmaq arzusu ürəyimə iş salırdı. Beləcə, yavaş-yavaş arzumu qotuləşdirirdim. Hor dəfə Leyla xalamın iş yerinə gedəndə bu peşəyə sevgim, məhəbbətim artırdı. Anamla məktəbimizin yaxınlığındakı kitab

mağazasına getdiyim günləri də yaxşı xatırlayıram".

Söhbətdən, danışğandan hiss etdik ki, Cəmilə Səmədova həm də mütaliyə həvəskarındır. İlk oxuduğu kitabın hansı olduğunu soruşanda dedi ki, ilk oxuduğum irihəcmli kitab görkəmli yazıçımız Mirzə Əli Pəsayevin "Şəfəqdən qalxanlar" əsəri idi: "Üstündən illər keçsə də, bu kitabın adını da, məzmununu da yaddan çıxarmamışam. İnsan mütaliəsiz yaşaya bilməz. Mütaliə hər birimizə həvə və su kimi lazımdır. Çünki mütaliə insanı mənəvi cəhətdən zənginləşdirir, onun dünyagörüşünü forma-

Vaxt tapanda gənc yazarların da əsərlərinə baxıram. Təkcə kitabxanada deyil, işdən sonra evdə də kitablarla üz-üzəyəm. Evdə də sevdimli yazıçılarımızın əsərlərindən ibarət kitabxanam var. Kitablar mənim ən yaxın dostum və yol yoldaşımdır. Onlar çox sədəqətli və etibarlı dostlardır, ünsiyyətdə olduqca sanki bütün qayğılarımı, çətinliklərimi unuduram. Həmişə deyirəm ki, kitabların hərsi mənim üçün bir dünyadır. Mən bu dünyanın içində özümdə çox rahat hiss edirəm. Bəzən zövq aldığımıza görə eyni kitabları, əsərləri təkrar oxuyuram".

əvvəlki illərdə olduğu kimi kitabxanadan, qəzetlərdən deyil, saytlardan, xəbər agentliklərindən də aırlar. Bu formada bir növ vaxtlarına qənaət edirlər. Gənclərimizin elektron formatda mütaliyəyə üstünlük vermələri təbii qarşılayıram. Bütün bunlar texniki tərəqqinin gənclər üçün yaratdığı əlverişli imkandır. Yaxşıdır ki, onlar bu imkanlardan təhsillərini, elmələrini artırmaq üçün səmərəli şəkildə istifadə edirlər. Bir iş də sevin-diricidir ki, gənclərimiz elmi-texniki tərəqqi ilə ayaqlaşır, yaşadıqları zamanı geri qalmamağa çalışırlar. Müasir texnoloji vasitə və avadan-

Malayziyada Azərbaycanın mədəni irsinə dair təqdimat keçirilib

Azərbaycanın Malayziyadakı səfirliyi mədəni irs sahəsində nüfuzlu qurumlardan olan Malayziya İrs Təşkilatında (Badan Warisan Malaysia) "Azərbaycanın mədəni irsi" mövzusunda tədbir təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi Malayziya ictimaiyyətini Azərbaycanın zəngin mədəni irsi ilə tanış etməkdir, həmçinin hazırkı Ermənistan

ərazisində və Azərbaycanın 30 il ərzində işğal altında qalan torpaqlarında xalqımıza məxsus mədəni irsin məqsədyönlü və sistemli şəkildə möhv edilməsi barədə məlumatlılığın artırılmasıdır.

Tədbirdə elm adamları, QHT rəhbərləri və təmsilçiləri, jurnalistlər, Malayziya İrs Təşkilatının rəhbərliyi və üzvləri, eləcə də mədəniyyət sahəsi ilə maraqlanan ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan səfiri İrfan Davudov Azərbaycanın tarixin-



dən, zəngin mədəni irsindən, etnik və dini tolerantlıq xüsusiyyətlərindən, mədəniyyətlərin kəsişməsindəki coğrafi və mədəni irsləndən bəhs edib, mədəni irsin

qorunması məsələsinin dövlət başçısının diqqət mərkəzində olduğunu bildirdi. O, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, eləcə də

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş zərər, məqsədyönlü etnik təmizləmə siyasətinin ətrafı söz açıb.

Sonda Mədəniyyət Nazirliyinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində ölkəmizin mədəni, tarixi və dini abidələrinin qorunub saxlanması barədə təşkil olunub.

Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarından çoxdur

Azərbaycan dünyada minalardan və partlamamış hərbi sursatlardan (PHS) zərər çəkən müharibənin mirası ilə təqib olunan ölkələr sırasındadır. Bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirkənlənmiş ölkələrdəndir. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya - Kasetli Sursatlar Koalisiyasının (ICBL-CMC) Landmine Monitor Report 2020 layihəsinin məlumatına əsasən, Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır.



yaşağı, Şuşa və Xankəndi düşərgələrinin idarə olunur.

Hafiz Səfərxanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həmin müddət ərzində 126 min 663 mina və partlamamış hərbi sursat aşkarlanıb. Onlardan 32 min 940-ı piyada əleyhinə, 19 min 956-sı tank əleyhinə minalar, 73 min 767-si partlamamış hərbi sursatdır.

Ötən il sentyabrın 25-dən qadın minatəmizləmə qruplarının fəaliyyəti başladı. "Fəaliyyətə başladığından bu il avqustun 15-dək ümumilikdə 3 milyon 203 min 997 kvadratmetr ərazi təmizləndi. Nəticədə 12 piyada əleyhinə mina, 25 tank əleyhinə mina və 77 partlamamış hərbi sursat aşkarlanıb. Qadın minatəmizləmə qrupları hazırda Ağdam rayonunun Nəmirli kəndində mina sahəsinin, Güllüce kəndində isə döyüş sahəsinin təmizlənməsinə həyata keçirir. Bundan başqa, Güllüce kəndində texniki təhqiqat da aparılır. Qadın minatəmizləmə qrupları tərəfindən bu ilin ötən dövrü ərzində 2 milyon 524 min 291 kvadratmetr ərazi təmizləndi və 17 ödəd tank əleyhinə mina və 6 ödəd partlamamış hərbi sursat aşkarlanıb. Qadın minatəmizləmə qruplarının fəaliyyətinə BAFM-nin İcma Mina Aksiyası komandasının peşəkər mütəxəssisləri ilə yanaşı, APOPO-nun mınaaxtaran itləri və işçulları ilə də dəstək verilir. Bundan başqa, lazım olduqda ANAMA tərəfindən mınaaxtaran maşınlar da əməliyyatlara cəlb edilir".

İctimai Birliyin sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə üçtərəfli Bəyanatdan 2024-cü il iyulun 31-nə qədər ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX, 4 milli kommersiya şirkəti və milli QHT "Beynəlxalq Avrasiya Mətbuat Fondu" (BAMF) tərəfindən 152 min 619 hektar ərazi minalardan və PHS-dən təmizləndi. Əməliyyatlar ANAMA-nın Horadiz əməliyyat mərkəzi, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd rayonlarında və Hadrut qəsəbəsində fəaliyyət göstərən mobil bazalarla

44 günlük Vətən müharibəsindən sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkəndirilib. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirkənlənmiş ilk 5 ölkəsi sırasındadır. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir, bunun da 211 min 800 hektarı yüksək və 954 min 902 hektarı orta və aşağı çirkənlənmiş ərazilərdir. Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə, azad edilmiş ərazinin təxminən beşdəbiri yüksək dərəcədə çirkənlənmiş və təxminən üçdəikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir.

AZƏRTAC xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" (MƏAK) İctimai Birliyinin sədri Hafiz Səfərxanov "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, aparılan tədqiqat zamanı keçmiş təmas xəttinin və onun ətrafında yerləşən bağlamların, meşələrin, üzüm bağlarının, dağdildimi yaşayış məntəqələrinin, çay sahillərinin minalarla ciddi şəkildə çirkəndirilib aşkar edilib. Minalara həmişin kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində (kəhrizlərdə) rast gəlinir. Ağdam rayonunun Yusifcanlı və Qaraqaçı, Cəbrayıl rayonunun Cocuq Mərçanlı və Qaracallı,

Laçın rayonunun Suarısı, Füzuli rayonunun Qorqan və Qaracollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə olaraq mina təhləsinə rast gəlinməsinə diqqətə çatdırılan H.Səfərxanov əlavə edib: "Fəaliyyətə başladığından bu il avqustun 15-dək ümumilikdə 3 milyon 203 min 997 kvadratmetr ərazi təmizləndi. Nəticədə 12 piyada əleyhinə mina, 25 tank əleyhinə mina və 77 partlamamış hərbi sursat aşkarlanıb. Qadın minatəmizləmə qrupları hazırda Ağdam rayonunun Nəmirli kəndində mina sahəsinin, Güllüce kəndində isə döyüş sahəsinin təmizlənməsinə həyata keçirir. Bundan başqa, Güllüce kəndində texniki təhqiqat da aparılır. Qadın minatəmizləmə qrupları tərəfindən bu ilin ötən dövrü ərzində 2 milyon 524 min 291 kvadratmetr ərazi təmizləndi və 17 ödəd tank əleyhinə mina və 6 ödəd partlamamış hərbi sursat aşkarlanıb. Qadın minatəmizləmə qruplarının fəaliyyətinə BAFM-nin İcma Mina Aksiyası komandasının peşəkər mütəxəssisləri ilə yanaşı, APOPO-nun mınaaxtaran itləri və işçulları ilə də dəstək verilir. Bundan başqa, lazım olduqda ANAMA tərəfindən mınaaxtaran maşınlar da əməliyyatlara cəlb edilir".

İctimai Birliyin sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə üçtərəfli Bəyanatdan 2024-cü il iyulun 31-nə qədər ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX, 4 milli kommersiya şirkəti və milli QHT "Beynəlxalq Avrasiya Mətbuat Fondu" (BAMF) tərəfindən 152 min 619 hektar ərazi minalardan və PHS-dən təmizləndi. Əməliyyatlar ANAMA-nın Horadiz əməliyyat mərkəzi, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd rayonlarında və Hadrut qəsəbəsində fəaliyyət göstərən mobil bazalarla

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"The Guardian": "Makron ümidvardır ki, danışıqların yeni raundu Fransada hökumət böhranına son qoymağa kömək edəcək"

Bu ilin iyulunda keçirilən növbədən-kənar seçkilərin nəticələrinə görə, siyasi partiyalardan heç birinin Milli Assambleyada çoxluğu təmin edə bilmədiyini üçün Fransaya müvəqqəti administrasiya rəhbərlik edir.

AZƏRTAC "The Guardian" a istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu həftə Milli Assambleyada (parlamentin aşağı palatası) fraksiya liderləri ilə görüşərək, yeni hökuməti kimin formalaşdırması ilə bağlı siyasi dalana dirənməmək üçün danışıqlar aparacaq.

Makronun mərkəzi hökumətinin istefasından sonra keçirilən Olimpiada Prezidentə yeni Baş nazirin təyinatını gecikdirməyə imkan verdi və o, bunu "atəşkəs" adlandırdı. Amma Oyunların başa çatmasından bir həftədən çox vaxt keçdikdən sonra təhqiqatçılar onu vaxt qazanmağa çalışmaqda ittiham etdilər.

İyulun 23-də respublikanın Prezidenti Baş nazir vəzifəsinə Yeni Xalq Cəbhəsi-



nin namizədi, 37 yaşlı Lüsi Kasteninin təyin edilməsi imkanını istisna edərək, onun Assambleyada hökuməti idarə etmək üçün kifayət qədər baza toplaya bilməyəcəyini bildirdi. Belə ki, 577 yerlik parlamentdə mandatların əksəriyyətini qazanan Yeni Xalq Cəbhəsi Partiyası bildirdi ki, istənilən yeni Baş nazir onun sıralarından olmalıdır. Makron Lüsi Kasteninin namizədliyini rədd etdikdən sonra ifrat solçu "Fəth olunmamış Fransa" Partiyası onu

impimentlə hədələyib. Makron avqustun 1-də keçirilən sorğuda özünün və müvəqqəti Baş nazir Qabriel Attalin populyarlığının 2 faiz artması fonunda Paris Oyunlarından uğurundan sonra pozitivliyin artacağına ümid edirdi. Bununla belə, fransız siyasi tarixçi Jan Qarriqes Makronun Olimpiya uğurlarına şübhə etdiyini və Prezidentin öldürəcəyi hər hansı faydanın müvəqqəti olacağını bildirdi. O, "France 24" telekanalına müsahibəsində deyib: "Fransızlar Olimpiya Oyunlarının uğurunu siyasətçilərdən çox Toni Estançe kimi idmançılara və təşkilatçılara bağlamağı üstün tuturlar". O əlavə edib: "Bu, Prezidentin son aylarda məruz qaldığı təcridin tam göstəricisidir. Biz çox gərgin siyasi mühitdəyik və buna görə çoxları onun məsuliyyət daşdığını hesab edir. Reallıq üzə çıxdıqdan sonra o, yenidən mübahisə və gərginliyin mərkəzində olacaq".

Makron avqustun 28-də Paralimpiya Oyunlarının açılışına qədər ölkənin yeni Baş nazirini təyin etməli olacaq.

Mali fransız hegemonluğundan necə qurtuldu?

2020-ci ilin avqustunda Malidə Fransa hərbi kontingentinin təxminən səkkiz il ərzində ölkədə olmasına qarşı kütləvi etirazlardan sonra dövlət çevrilişi baş verdi. Mali silahlı qüvvələri ölkədə fransız əsgərlərinin olmasına qarşı xalq etirazları fonunda dövlət çevrilişi həyata keçirdi.

Dövlət çevrilişi 2013-cü ildə hakimiyyətə gəldikdən sonra fransapərəst siyasətinə görə tənqid edilən Prezident İbrahim Bubakar Keytannın devrilməsi nəticələndi. 2013-cü il yanvarın 11-də rəsmi Paris "cihadçılar" və "separatçılar"la mübarizə bəhanəsi ilə Maliyə hərbi müdaxiləyə başladı. Lakin Fransanın hərbi müdaxiləsinə baxmayaraq, separatçılar vaxtaşırı terror aktları törədirdi və təsir zonalarını daim genişləndirirdilər. İllər keçdikcə maliyə daha çox anlaşıldı ki, fransızların əsl məqsədi uran mədənlərinə və qızıl yataqlarına nəzarəti qoruyub saxlamaqdır.

Dövlət çevrilişi təkcə Malidə deyil, Niger və Burkina-Fasoda da Fransanın suveren dövlətlərə müdaxiləsinə qarşı etirazların artdığı vaxta təsadüf etdi. Ancaq etirazlar xüsusilə Malidə kütləvi xarakter aldı. 2020-ci ilin yayına qədər ölkə faktiki olaraq dağıldı, separatçılar geniş ərazilərə nəzarəti ələ keçirdilər. Ordu ruhdan düşmüşdü, terrorizmə, separatizmə müqavimət göstərə bilmirdi. Məhz bu kontekstdə



fransız qoşunlarının mövcudluğu əhali arasında geniş narazılıq yaratmağa başladı. Malili nümayişçilər Rusiya Prezidenti Vladimir Putinin portretlərini qaldıraraq rəsmi Moskvanı Malini fransız neokolonialistlərdən təmizləməyə, Suriyada olduğu kimi, orada da terror hücumlarına son qoymaq üçün qoşun göndərməyə çağırdılar. Kütləvi etiraz hərəkatı zamanı Mali ordusunun yüksək rütbəli zabitləri üsyana rəhbərlik etdilər. Onların arasında çavik müdaxilə qüvvələri taborusunun komandiri, bu gün keçid dövrü prezidenti olan polkovnik Assimi Qoita da var idi.

Malidə 2020-ci il 18 avqust tarixli dövlət çevrilişi 1960-cı ildə müstəqillik əldə edildikdən sonra beşinci belə çevriliş

idi. Bundan sonra üsyancılar Mali hökumətinin ən ali instansiyasının - Xalq Qurtuluşu Milli Komitəsinin (NCSN) yaradıldığını elan etdilər. Komitə keçid dövründə ölkəyə rəhbərlik etməli və yeni ümumi seçkilərin keçirilməsinə hazırlaşmalı idi. Lakin avqust çevrilişinin radikal təşəbbüskarları ilə sentyabr seçkilərindən sonra hakimiyyətə gələn siyasətçilər arasında fədrifon münaqişə yarandı. Avqust çevrilişindən doqquz ay keçməmiş ölkə siyasi qeyri-sabitliyin yeni mərhələsinə qədəm qoydu və bu, 2021-ci ilin mayında növbəti hərbi çevrilişə gətirib çıxardı. Bundan sonra vitse-prezident Assimi Qoita hazırda ölkəyə rəhbərlik edən keçid dövrünün prezidenti oldu.

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!
Eldar və Şahmar Vəliyev qardaşları Nizami rayon prokuroru Pərviz İbayevə atası **MANSUR İBAYEVİN** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Paşinyanla revanşistlərin yeni qarşıdurması başlanır

Keçmiş hərbi xunta Moskvadan yardım umur

Ermənistan Nikol Paşinyan hakimiyyətinin siyasətinə qarşı çıxan sabiq iqtidar təmsilçiləri ölkədə yeni qarşıdurma, növbəti kaos yaratmaq istəyirlər. Belə ki, baş nazirin Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamalarının sonra sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan koalisiyasının revanş istəyi vəziyyətin daha da qarışacağına göstərir.



Bu fonda "Hraparak" nəşri yazıb ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın aktiv şəkildə siyasətə qayıtmağa hazırlaşır. Qeyd edilir ki, Sarkisyanın aktiv şəkildə siyasi təmaslar yaradır: "Bəziləri onun qarşıdakı siyasi proseslərdə daha da aktivləşəcəyini deyir, bəziləri isə bundan təəcüblənmədiyini, onun daim aktiv olduğunu bildirir. Lakin dünən öldürülmüş müqaviləni qrup biznesmen erməni ilə görüşüb. Qarşıdan gələn fəvqəladə siyasi prosesləri və mümkün aktivləşməsi ilə bağlı onların əhvali-ruhiyyəsini yoxlayıb. Sarkisyanın yeni simalar irəli sürəcəyi də gözlənilir".

Göründüyü kimi, Sarkisyan hakimiyyətə gəlmək üçün xaricdən, indiki halda Rusiyadan da yardım alacağına ümid bəsləyir.

Ermənistan Prokurorluğu isə Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanı aid 14 ödəd daşınmaz əmlakın və 3,5 milyon dramın (9 milyon ABŞ dolları - red.) müsadirə olunmasını tələb edir. Prokurorluq xüsusən Tumanyan küçəsində 3 mərtəbəli malikanəni və İrəvanın mərkəzində daha 3 evi bu məqsədlə seçməklə niyyətindədir. Hüquq-mühafizə orqanları Kotayk vilayətində Sarkisyanın və onun ailə üzvlərinin daha 10 ödəd daşınmaz əmlakını müsadirə etmək istəyir. Prokurorluq bu ailəyə aid 4 noqliyyat vasitəsinə, 3 şirkətin əmlakını (Kotaykdakı hotel də daxil olmaqla) dövlətin xeyrinə müsadirə etmək niyyətindədir. Bütün bu əmlaklara həbs qoyulub.

"4rd.am" nəşri isə yazır ki, Ermənistanla hakimiyyət çevrilişi istisna olunmur: "Məlumatla görə, danışıqlar

prosesi ilə paralel olaraq müxtəlif platformalarda başqa diqqətəçəkən müzakirələr də aparılır. Diplomatik mənbələrdən alınan məlumatlara görə, mümkün Ermənistan-Azərbaycan razılaşmasının maraqlı mərkəzləri, xüsusən də Qərbi sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemi çevrilə biləcəyini anlayaraq, bu günlərdə alternativ, "ehtiyat" variantının müzakirəsi ilə bağlı fəallıq nümayiş etdirirlər. Həmin mərkəzlər başa düşürlər ki, müqavilə imzalanandan sonra Paşinyanı hakimiyyətdə saxlamaq növbəti qeyri-mümkün ola, həm də məqsəduyğun olma-

Elçin CƏFƏROV, "Azərbaycan"

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi - 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İctimaiyyət şöbəsi - 538-56-60, 434-55-58
Məsləhətçi	- 539-43-23,	İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Məsləhətçi müavinləri	- 539-44-91,	Fototillüstrasiya şöbəsi - 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi - 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq - 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
azreklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3991

Sifariş 1861

Qiyməti 60 qəpik